

Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edirik!

iqtisadi qüdrətiniz naminə!



№ 36 (931)
9 - 15 sentyabr
2016-cı il

İQTİSADİYYAT

Həftəlik iqtisadi, ictimai-siyasi müstəqil qəzet

Qiyməti razılaşma yolu ilə

Qəzet 1999-cu ildən çıxır

Ölkəmizdə qeyri-neft sektorunun inkişafı sürətlənir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 8-də Xaçmaz rayonunda səfərdə olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 8-də Xaçmazda Bayraq Meydanında və Bayraq Muzeyində yerləşən Nikah evinin binasının, Xudat-Yalama-Zuxuloba avtomobil yolunun açılışını etmişdir.

Bildirilmişdir ki, Xudat-Yalama-Zuxuloba avtomobil yolu uzun müddət təmir olunmadığına görə, xüsusən də ağır çəkili yük avtomobillərinin intensiv hərəkəti nəticəsində magistralin bir çox yerlərində qabarmalar və çökmələr yaranmışdı. Yolun əsaslı təmirinə bu ilin may ayında başlanılıb və avqustda başa çatdırılıb.

Üçüncü texniki dərəcəli yolun uzunluğu 24,8 kilometr, hərəkət hissəsinin eni 7,5 metrdir. Burada iki hərəkət zolağı var. Hərəkət zolağının eni 3,75 metr, çiyinlərin eni 2,5 metr, torpaq yatağının eni isə 12 metrdir.

Bu yol rayonun 18 yaşayış məntəqəsini birləşdirir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 8-də Xaçmaz rayonuna səfəri çərçivəsində "Yalama" Südlük-Maldarlıq üzrə Dəməzlük Dövlət Kənd Təsərrüfatı İstehsalı Müəssisəsinin bazasında yaradılmış Yalama Aqroparkının açılışında iştirak etmişdir.

Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, aqrar sahədə intensiv texnologiyaların tətbiqi ilə bağlı tapşırığına uyğun ola-


raq ölkəmizdə aqroparkların yaradılmasına başlanılıb. Aqroparklar aqrar sahədə sahibkarlığın inkişafını daha geniş şəkildə təşviq edərək sosial-iqtisadi inkişafın sürətləndirilməsində, rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalında, ixrac potensialının və məşğulluğun artırılmasında xüsusi əhəmiyyət kəsb edir. Aqroparkların yaradılması ölkənin ixrac coğrafiyasının genişləndirilməsində, milli brendlərin yaradılmasında, kənd təsərrüfatı sahəsində əlaqələndirilmiş vahid sistemin, eləcə də istehsalçı-emaçlı-istehlakçı münasibətlərinin formalaşmasında, aqrar sahədə ixtisaslı kadrların hazırlanmasında və yeni iş yerlərinin açılmasında əhəmiyyətli rol oynayacaq. Aqroparklarda kənd təsərrüfatı məhsullarının

istehsalı, emalı, logistikası və satışı bütünlükdə bu sistemi özündə birləşdir-məklə, kənd təsərrüfatı məhsullarının torpaqdan istehlakçının süfrəsinədək bütün mərhələləri özündə əks etdirir ki, bu da həmin məhsulların istehsalına çəkilən xərclərin, eləcə də maya dəyərinin aşağı düşməsinə və keyfiyyətin yüksəlməsinə imkan verir. Belə aqroparklardan biri də Xaçmaz rayonunun Yalama qəsəbəsində yaradılıb.

İqtisadiyyat naziri Şahin Mustafayev aqroparkda görülən işlərlə bağlı dövlətimizin başçısına ətraflı məlumat vermişdir.

Dövlətimiz başçısı aqroparkın ərazisindəki yem zavodunu işə salmışdır.

Aqroparkla tanışlıqdan sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür.



Bioloji Təbabet
xəstəliyi deyil,
xəstəni müalicə edir!

Niyə məhz Bioloji Təbabet ?

Bioloji Təbabet öz müalicə prinsipini xəstə orqanizmin biotənzimləyici imkanlarını səfərbər etməklə, süni-kimyəvi vasitələrdən istifadə etmədən xüsusi üsullar üzərində qurmuşdur.

DIAGNOSTİKA

- ☑ Qaranlıq sahəli mikroskopiya
- ☑ Rentgen
- ☑ USM
- ☑ Rəngli-doppler
- ☑ Endoskopiya
- ☑ EKQ (elektrokardiografiya)
- ☑ Exo-KQ
- ☑ EEQ (elektroensefaloqrafiya)
- ☑ Densitometriya
- ☑ KT (kompüter tomoqramma)
- ☑ Elektromiografiya
- ☑ BRT (biorezonans terapiya)

TERAPİYA

- ☑ Allerqologiya
- ☑ Dermatologiya
- ☑ Endokrinologiya
- ☑ Kardiologiya
- ☑ Nevrologiya
- ☑ Qastroenterologiya
- ☑ Urologiya
- ☑ Andrologiya
- ☑ Oftalmologiya
- ☑ Vertebrologiya

LABORATORİYA

- ☑ Klinik analizlər
- ☑ Biokimyəvi analizlər
- ☑ Hormonların təyini
- ☑ İmmunoloji analizlər
- ☑ Mikrobioloji analizlər
- ☑ Onkomarkerlərin təyini
- ☑ PZR müayinələr
- ☑ Genetik analizlər (AFGEN laboratoriya)



Göyçay: M.Muradov küç. 12
(Nizami küç., Mərkəzi Xəstəxana yolu)
Tel: (020) 274 70 80/90 (055)/(070) 259 70 90



Sumqayıt: H.Əliyev pr. 10-cu məh.
Kimya-Texnologiya kollecinin qarşısı
Tel: (012) 409 10 27 (018) 655 03 53 (018) 655 03 23 (050) 340 03 23



Müqəddəs
Qurban bayramı
münasibəti ilə
Azərbaycan xalqını
təbrik edirik!

Ünvan: Bakı, 3 mkr.,
Pişavari küç., 110 (Cavadxan küç 24),
Memar Əcəmi metrosunun yaxınlığında

f/bioloji.tababat
www.btk.az

(012)/(050)
(055)/(070) **430 89 89**

Salam, məktəb!

Növbəti dərs ilinə sayılı günlər qalır. Bir neçə gündən sonra respublikanın bütün məktəbləri qapılarını uşaqların üzünə açacaq. Paytaxtda və bölgələrdə yeni məktəb binalarının inşası, mövcud məktəblərin əsaslı şəkildə yenidən qurulması Azərbaycanda təhsil islahatlarının ardıcıl xarakter aldığı nümayiş etdirir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 7-də Bakının Nəsimi rayonundakı Şəhid Abdulla Rəhimov adına 247 nömrəli tam orta məktəbin əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub.

Bakının Nizami rayonundakı 109 nömrəli tam orta məktəbin binası da əsaslı təmirdən sonra istifadəyə verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 6-da məktəbin binasında yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.

Paytaxtın Nizami rayonundakı bu məktəbin müəllim və şagird kollektivi

sentyabrın 15-də yeni dərs ilinə müasir standartlar səviyyəsində əsaslı təmir olunmuş binada başlayacaq.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 6-da Bakının Nizami rayonundakı 229 nömrəli tam orta məktəbdə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.

Bu məktəb binası 1964-cü ildə inşa olunub. O vaxtdan bəri burada heç vaxt belə əsaslı təmir aparılmayıb. Məktəbin binasında əsaslı təmir işləri dövlətimizin başçısının Sərəncamı ilə təsdiq edilmiş "2014-2016-cı illərdə Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na əsasən həyata keçirilib.

Qeyd edək ki, məktəbin şagirdləri və məzunları arasında prezident təqaüdcüləri, müxtəlif bilik və idman olimpiadalarının, həmçinin yarışların qalibləri var. Təhsil ocağını bu il 70 məzun bitirib ki, onlardan da 54-ü ali məktəbə qəbul olunub. Onların 19 nəfəri 500-dən yuxarı bal toplayıb.

Bakının Xətai rayonundakı 265

nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi yeni tədris ilinə əsaslı təmir olunmuş binada başlayacaq.

Sentyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev məktəbin binasında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.

Bu məktəb 1983-cü ildən fəaliyyət göstərir. Burada indiyədək heç vaxt bu cür əsaslı təmir işləri aparılmamışdı. İndi isə məktəb tam təmirli vəziyyətdə uşaqların ixtiyarına verəcək.

2015-2016-cı tədris ilində bu məktəbi 54 şagird bitirib ki, onlardan 24 nəfəri tələbə adını qazanıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 5-də Bakının Xətai rayonundakı 245 nömrəli tam orta məktəbin yeni inşa edilən tədris korpusunda yaradılan şəraitlə tanış olub. Dövlət proqramına əsasən iki il ərzində görülməli tədbirlər nəticəsində 2630 kvadratmetr sahəsi olan yeni korpusun inşası yüksək səviyyədə başa çatdırılmışdır.



İlham Əliyev: Biz bu işləri insanlar üçün yaradırıq, qururuq, ölkəmizi inkişaf etdiririk



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 3-də Masallı, Biləsuvar və Salyan rayonlarında səfərdə olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu səfəri çərçivəsində Masallıda Bayraq Meydanının və Azərbaycanın Dövlət Rəmzləri Muzeyinin açılışında, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "ASAN həyat" kom-

pleksinin, Masallıda 640 yerlik uşaq-incəsənət məktəbin, Masallı şəhərinin içməli su təchizatı layihəsinin (şəhər su və kanalizasiya sisteminin), Biləsuvarda 132 çarpayılıq Mərkəzi Rayon Xəstəxanasının açılış mərasimində iştirak etmişdir.

Sentyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Biləsuvar rayonuna səfəri çərçivəsində uzunluğu 6 kilometr olan Əsgərabad-Muğan-Çaylı avto-

mobil yolunun yenidənqurma və bərpadan sonra açılışında, Salyan şəhərinə Şirvan-Muğan magistral kəməmindən çəkilmiş yeni içməli su xəttinin və Tarix-Diyarşünaslıq Muzeyinin açılışında iştirak etmişdir.

Sonra o, Salyanın Babazanan yaşayış massivini şəhərin mərkəzi ilə birləşdirən, Kür çayı üzərində uzunluğu 201 metr, eni 14,5 metr olan yeni körpünün açılış mərasimində iştirak etmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 3-də Salyan rayonuna səfəri çərçivəsində Ələt-Astara-İran İslam Respublikası dövlət sərhədi avtomobil yolunun bu rayonun ərazisindən keçən 23,4 kilometrlik (31-ci kilometrədən 54,4-cü kilometrədək) hissəsinin açılışında iştirak edib. O, həmçinin Salyana səfəri çərçivəsində Kürsəngi kəndindəki pambıq sahələrinə də baxmışdır.

Bakıda əsl şahmat bayramı



Bakıda, Milli Ginnastika Arenasında 42-ci Ümumdünya Şahmat Olimpiadasının təntənəli açılış mərasimi keçirilib.

Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Kirsan İlyumjinov və təşkilatın digər nümayəndələri, şahmat üzrə dünya çempionları, dövlət və hökumət rəsmiləri iştirak ediblər.

Bakının ev sahibliyi etdiyi 42-ci Olimpiada indiyədək Azərbaycanda keçirilən ən kütləvi yarış kimi tarix düşəcək. Bu mötəbər yarışda iştirak etmək üçün 176 ölkə qeydiyyatdan keçib. Olimpiadada 181 kişi və 142 qadın komandası mübarizə aparacaq. Bu, iştirakçı ölkələrin sa-

yına görə Olimpiada tarixində rekord göstəricidir.

Dövlətimizin başçısı İlham Əliyevin Olimpiada iştirakçılarında məktubunda əminliklə bildirilir ki, ölkəmizə xas qonaqpərvərlik və idmana olan dərin hüsn-rəğbət yarışların yüksək səviyyədə keçirilməsi üçün gözəl imkanlar yaradacaq.

Prezident İlham Əliyev ümidvar olduğunu bildirmişdir ki, 42-ci Ümumdünya Şahmat Olimpiadası bu qədim oyunun tarixinə yeni uğurlu səhifələr yazacaq, ölkələr arasında sülhün və əmin-amanlığın bərqərar olmasına xidmət göstərəcək.

İlk tura sentyabrın 2-də start verilməlidir. On bir turdan ibarət yarışlar sentyabrın 13-də yekunlaşacaq.

Railway.gov.az

"Azərbaycan Dəmir Yolları"
Qapalı Səhmdar Cəmiyyəti



Müstəqil Azərbaycan öz din və milli adət-ənənələrinə çox sadıqdır, islam dinini yaşatmaq, islam həmrəyliyi genişləndirmək üçün əlindən gələni edir. İslam dini böyük bir dindir. İslam dini dostluq dinidir, qardaşlıq dinidir.

H.Əliyev

**Müqəddəs
Qurban bayramınız
mübarək olsun, kəsdiyiniz
qurbanlar qəbul olsun!**

Azərbaycan inkişaf edən sənayesi olan ölkələr kateqoriyasına daxil olub

Azərbaycan orta həddən yuxarı gəlir səviyyəsi olan ölkələr sırasına daxildir (12 475 - 4 126 ABŞ dolları həddində).

Bu barədə Birləşmiş Millətlər Təşkilatının 2016-cı il üçün sənaye inkişafı üzrə hesabatında (UNIDO) deyilir.

Hesabata əsasən, Azərbaycanın qonşu ölkələri Türkiyə və İran da orta həddən yuxarı gəlir səviyyəsi olan ölkələr kateqoriyasına daxil olub. Sə-nəddə qeyd olunur ki, Rusiya - yüksək gəlir səviyyəsi olan ölkələr kateqoriyasında, Ermənistan və Gürcüstan isə - orta həddən aşağı gəlir səviyyəsi olan ölkələr kateqoriyasında yer alıb (4 125 - 1 046 ABŞ dolları).

Bundan başqa, Azərbaycan inkişaf edən sənayesi olan ölkələr kateqoriyasına daxil olub.



Azərbaycan şəffaflıq və məlumat mübadiləsi sahəsində etibarlı tərəfdaşdır

«Vergi sahəsində şəffaflıq və məlumat mübadiləsi üzrə Qlobal Forum»da Azərbaycanın nailiyyətləri yüksək qiymətləndirilir.

Ölkə başçısının «2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətlərini» təsdiqi və vergi inzibatchılığının təkmilləşdirilməsi haqqında 4 avqust 2016-cı il tarixli sərəncamı vergi orqanları qarşısında mühüm vəzifələr müəyyən etmişdir. Sərəncamda sahibkarlara əlverişli şəraitin yaradılması və ölkə iqtisadiyyatının davamlı inkişaf tempinə uyğun olaraq real vergi potensialının müəyyən edilməsi üçün vergi sistemində islahatların davam etdirilməsi, vergi inzibatchılığının daha da təkmilləşdirilməsi, vergi ödəyicilərinə xidmət sahəsində beynəlxalq təcrübənin daha geniş tətbiqi edilməsi, eləcə də vergi sistemində şəffaflığın daha da artırılması, vergi sahəsində şəffaflıq və məlumat mübadiləsi üzrə yüksək beynəlxalq reyting əldə edilməsi kimi hədəflər müəyyən edilmişdir. Hazırda Vergilər Nazirliyi sərəncamın icrası ilə bağlı genişmiqyaslı işlər aparır.

Şəffaflığın artırılması, institusional mexanizmlərin təkmilləşdirilməsi, bu sahədə beynəlxalq öhdəliklərin yerinə yetirilməsi məqsədilə indiyədək ölkəmizdə kompleks tədbirləri əhatə edən fəaliyyət planları uğurla icra edilmiş, vergi sistemində də köklü islahatların aparılması, vergi qanunvericiliyi və inzibatchılığının beynəlxalq standartlar nəzərə alınmaqla təkmilləşdirilməsi, innovativ və geniş elektron xidmətlər sisteminin yaradılması təmin olunmuşdur. Bütün bunlar isə öz növbəsində vergi sistemində idarəetmə və nəzarət mexanizmlərinin səviyyəsini yüksəltməyə, vergi münasibətlərinin tənzimlənməsi sahəsində çevik siyasət həyata keçirməyə, ölkəmizin investisiya cəlb ediciliyinin yüksəldilməsinə, beynəlxalq təşkilatların və xarici dövlətlərin müvafiq qurumları ilə sıx əməkdaşlıq əlaqələri yaradılmasına və səmərəli məlumat mübadiləsi sisteminin qurulmasına imkan vermişdir.

Məlumat mübadiləsində beynəlxalq standartların tətbiqi

Vergilər Nazirliyi məlumat azadlığına və məlumat mübadiləsinin səmərəliliyinin artırılmasına xüsusi önəm verir. Bu məqsədlə qabaqcıl beynəlxalq təcrübə və standartların öyrənilməsi və tətbiqi üçün vergi inzibatchılığının sahəsində baş verən global proseslər yaxından izlənilir, aidiyyəti beynəlxalq və regional təşkilatlarla, inkişaf etmiş dövlətlərin müvafiq orqanları ilə əməkdaşlıq genişləndirilir.

Bir çox nüfuzlu beynəlxalq təşkilatlar, o cümlədən BMT, G8, G20, Avropa Şurası və Avropa İttifaqı tərəfindən tövsiyə edilən, iqtisadi əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən hazırlanmış «Vergitutma sahəsində məlumat mübadiləsi və şəffaflıq standartı» OECD-nin Model Vergi Konvensiyasının 26-cı maddəsində və 2002-ci il tarixli Vergi məsələləri üzrə Məlumat Mübadiləsi Model Sazişində əksini tapmışdır. Bu standartın tətbiqinə nail olmaq məqsədilə 2009-cu ildə OECD-nin Vergi Siyasəti və İnziatchılığın Mərkəzi nəzdində «Vergi sahəsində şəffaflıq və məlumat mübadiləsi üzrə Qlobal Forum» yaradılmışdır. Artıq dünyanın 134 ölkəsi 2010-cu ildən de-fakto müstəqil təşkilat kimi fəaliyyət göstərən bu qurumun üzvüdür. Bundan əlavə, Forumda 9 beynəlxalq və regional təşkilat - BMT, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Beynəlxalq Maliyyə Korporasiyası, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, İnter-Amerika İnkişaf Bankı, Asiya İnkişaf Bankı və Birlik Ölkələrinin Katibliyi müşahidəçi qismində təmsil olunurlar.

Forumda üzvlük dövlətlərin, ilk növbədə, məlumat mübadiləsi haqqında müqavilələr üzrə danışıqlar aparmaq, təmsil olunan beynəlxalq maliyyə qurumları ilə məlumat mübadiləsi etmək imkanlarını artırır. Forum vergi məqsədləri üçün şəffaflığın artırılması üzrə zəngin ekspertiza mənbəyidir. Bir üzv dövlət digərinin aidiyyəti qanunvericiliyinin təhlilinə cəlb olunur ki, bu da dövlət edilən ölkəyə gələcəkdə öz qanunvericiliyini təkmilləşdirən zaman faydalı ola bilər.

Qlobal Forumun qaydalarına əsasən, hər bir üzv ölkə iki mərhələdən ibarət qiymətləndirmə prosesinə cəlb olunur. Birinci mərhələdə qanunvericiliyin beynəlxalq standartlara uyğunluğu, ikinci mərhələdə isə həmin qanunvericiliyin praktikada tətbiqi



Zaur FƏTİZADƏ,
Vergilər Nazirliyinin Beynəlxalq əməkdaşlıq və maliyyə institutlarında vergi monitorinqi Baş İdarəsinin rəisi, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri

səviyyəsi qiymətləndirilir. Hər iki mərhələnin nəticələri əsasən ölkənin beynəlxalq standartlara uyğunluq səviyyəsi müəyyənəndirilir.

Azərbaycanın Qlobal Forumda üzvlüyü və qiymətləndirilməsi

Azərbaycan Respublikası Qlobal Forumda 2013-cü il fevralın 26-da üzv olmuş və bununla da məlumat mübadiləsi və şəffaflıq sahəsində beynəlxalq razılaşdırılmış standartın tətbiqi öhdəliyini qəbul etmişdir. Bu öhdəliyə aşağıdakılar daxildir:

- beynəlxalq müqavilələrin müddəalarının, tərəfdaş ölkənin yerli qanunlarının tətbiqi üçün müvafiq məlumatların əldə olunması məqsədilə həmin ölkənin müraciəti əsasında məlumat mübadiləsinin aparılması;
- məlumat mübadiləsinə bank siri və yerli vergi maraqları tələblərindən irəli gələn heç bir məhdudiyətin qoyulmaması;
- etibarlı məlumatın mövcudluğu və onu əldə etmək gücünün olması;
- mübadilə olunan məlumatların tam məxfiliyinin qorunması.

Azərbaycan üzrə qiymətləndirmənin birinci mərhələsinə 2014-cü ilin dekabr ayında başlanılmış, hazırkı hesabata layihəsi Qlobal Forumun 21-24 sentyabr 2015-ci il tarixli 21-ci iclasında müzakirə edilmişdir. Nəticədə, Azərbaycanda vergi məqsədləri üçün məlumat mübadiləsinin tətbiqi mexanizmi üzrə qanunvericiliyin tələblərinə müsbət rəy verilərək, ölkəmizin qiymətləndirmənin birinci mərhələsinə uğurla keçdiyi barədə qərar qəbul edilmişdir.

Ötən ilin dekabrında başlanmış ikinci mərhələ çərçivəsində Qiymətləndirmə Qrupunun üzvləri ölkəmizə səfər etmişlər. Mart ayında baş vermiş səfər müddətində ekspertlər məlumatların mübadiləsi üzrə Vergilər Nazirliyi və digər səlahiyyətli qurumların nümayəndələri ilə görüşlər keçirmiş, vergi inzibatchılığında şəffaflıq prinsiplərinin gözlənməsi ilə əlaqədar görülmüş işlər və məlumat mübadiləsi prosesi ilə tanış olmuş, Vergilər Nazirliyində məlumatların təhlükəsizliyinin beynəlxalq standartlar səviyyəsində qorunması sistemini nəzərdən keçirmişlər. Qiymətləndiricilər Vergilər Nazirliyində 2006-cı ildən tətbiq edilən Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminin (AVİS) alt modulunun funksiyaları və məlumatların mühafizəsi sistemi ilə də yaxından tanış olmuşlar. Ekspertlər bir daha əmin olmuşlar ki, şəffaflığın təmin edilməsinin əsas amillərindən olan müasir informasiya-kommunikasiya texnologiyalarının vergi sistemində tətbiqi, elektron xidmətlərin sayının və keyfiyyətinin artırılması Azərbaycanda xüsusi diqqətdə saxlanılan sahələrdəndir.

Xarici dövlətlərdən gəndirilən sorğuların nazirlikdaxili icrasının, eləcə də icraya nəzarətin təşkili və sorğuların əksəriyyətinin qəbul edilmiş beynəlxalq normadan (90 gün) daha az müddətdə - 60 gün ərzində cavablandırılması ilə bağlı faktiki göstəricilər ekspertlərin diqqətinə çatdırılmışdır. Bildirilmişdir ki, beynəlxalq sorğularla bağlı bir çox məlumatların Vergilər Nazirliyinin məlumat bazalarında toplanması, digər dövlət qurumları ilə inteqrasiya sisteminin mövcudluğu sorğuların qısa müddətdə və keyfiyyətlə cavablandırılmasına imkan yaradır. Bu isə beynəlxalq sorğunu gəndərən dövlətlərdə aparılan vergi nəzarətinin qısa müddətdə həyata keçirilməsinə, nəzarət tədbirlərinin səmərəliliyinin və keyfiyyətinin yüksəldilməsinə müsbət

təsir göstərir. Bununla yanaşı, sorğu olunan subyektlər barədə məlumatların xüsusi təhlükəsizlik şərtləri altında mühafizəsi həm beynəlxalq öhdəliyin yerinə yetirilməsi, həm də qarşı tərəflərin maraqlarının qorunmasına xidmət edir.

Qlobal Forumun qiymətləndiricilərinə məlumat verilmişdir ki, vergi inzibatchılığının avtomatlaşdırılması və nazirlik daxilində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi nəticəsində Vergilər Nazirliyi 2015-ci ildə ISO/İEC 27001:2013 «informasiya təhlükəsizliyinin idarəetmə sistemləri» beynəlxalq standartı sertifikatına layiq görülmüşdür.

Qaydalara uyğun olaraq, Qiymətləndirmə Qrupunun hazırladığı hesabat layihəsi ilkin mərhələdə baxılması üçün artıq Vergilər Nazirliyinə təqdim edilmişdir. Layihənin müddəalarının müzakirəsi və zəruri təkliflərin bildirilməsi üçün nazirliyin nümayəndə heyəti Qlobal Forumun 2016-cı ilin 20-24 iyun tarixlərində Norveçin Oslo şəhərində təşkil olunmuş 23-cü iclasında iştirak etmişdir. Forumun rəhbərliyi və Qiymətləndirmə Qrupunun üzvləri ilə keçirilən görüşlər zamanı qiymətləndiricilərin suallarına cavablandırılmış, hesabatın yekunlaşdırılması üçün zəruri olan əlavə məlumatlar təqdim edilmişdir. Nəticədə qiymətləndirmənin ikinci mərhələsinin hesabat layihəsində də Azərbaycanın vergi sahəsində şəffaflıq və məlumat mübadiləsi üzrə qanunvericilik və inzibatchılıq sistemlərinə müsbət rəy verilmişdir. Ölkə hesabatının cari ilin sentyabr ayında Qiymətləndirmə Qrupunun 24-cü iclası zamanı geniş müzakirəsi nəzərdə tutulur. Müzakirə Qlobal Forumun rəhbərliyinin, Qiymətləndirmə Qrupunun 30 ölkəni təmsil edən üzvlərinin, qiymətləndiricilərin və Vergilər Nazirliyinin nümayəndələrinin iştirakı ilə həyata keçiriləcək.

Etibarlı yurisdiksiya, status və yüksək reytingin üstünlükləri

Hazırda Qlobal Forumda üzv olan dövlətlərin 94-də yurisdiksiya üzrə qiymətləndirmənin hər iki mərhələsi yekunlaşmışdır. Həmin yurisdiksiyalardan 60 faizdən çoxu, o cümlədən Birləşmiş Krallıq, Almaniya, İtaliya, Niderland, Lüksemburq və digər dövlətlər «Əsasən uyğundur» reytingi almaqla vergi sahəsində şəffaflıq və məlumat mübadiləsi üzrə beynəlxalq standartın alınmasına müvafiq olmuşlar. Rəsmi təsdiqdən sonra Azərbaycanın bu ölkələr sırasına qoşulması ölkəmizin beynəlxalq arenda şəffaflıq və məlumat mübadiləsi üzrə etibarlı və fəal tərəfdaş kimi rolunu daha da gücləndirəcək.

Həyata keçirilən kompleks tədbirlərin davamı olaraq, Azərbaycanın mötəbər beynəlxalq təşkilat tərəfindən yüksək reytingə layiq görülməsi ölkəmizə bir sıra üstünlüklər qazandıracaq. İlk növbədə, əlverişli investisiya mühiti və şəffaflığın təminatı fonunda beynəlxalq arenada nüfuzun daha da artırılması imkanları qeyd olunmalıdır. Ölkənin investisiya potensialının dünya miqyasında tanınması ilə xarici investisiyaların cəlbinin stimullaşdırılması və genişləndirilməsi, eləcə də Azərbaycanın bütün maliyyə mərkəzlərinin təmsil olunduğu unikal bir Forumda etibarlı partnyor kimi tanınması xüsusi əhəmiyyətə malikdir. Bütün bunlar Azərbaycanın beynəlxalq səviyyədə məlumat mübadiləsi üzrə etibarlı tərəfdaş imicini daha da yüksəldəcək.

2016-cı ilin yanvar- avqust ayları ərzində vergi daxilolmaları haqqında məlumat

2016-cı ilin yanvar-avqust ayları ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 4 milyard 351 milyon 970 min manat vəsait daxil olub, proqnoz tapşırığına 100,3 faiz əməl edilmişdir. Hesabat dövründə 75806 vergi ödəyicisi qeydiyyatda alınmışdır.

Mətanət A

“Mətanət A” şirkəti
Azərbaycan xalqını mənəvi birlik rəmzi olan
Müqəddəs Qurban Bayramı münasibətilə təbrik edir,
Uca Allahdan kəsilən qurbanların, edilən duaların qəbul olunmasını diləyir!

Saxta əmtəə nişanı adı altında yuyucu vasitələr istehsal edən sex aşkar edilib

Vergilər Nazirliyinin əməkdaşları tərəfindən Bakı şəhəri ərazisində aparılan vergi nəzarəti tədbirləri zamanı vergi qanunvericiliyinin tələblərini pozmaqda saxta əmtəə nişanlı yuyucu vasitələrin istehsalı ilə məşğul olan sex aşkar edilib.

Tədbir zamanı fiziki şəxs Abdullayev Elməddin Fəzəl oğlunun sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu Bakı şəhəri Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsində yerləşən obyektində “FRESH” və “ONEX” adlı əmtəə nişanı adı altında mənşəyi bilinməyən kimyəvi yuyucu məhsullar hazırlayıb qablaşdıraraq, müxtəlif ticarət obyektlərinə daşınması və satışa çıxarılması, eləcə də işlərin

(xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş 5 nəfər fiziki şəxsə hüquqi qüvvəyə minmiş əmək müqaviləsinin (kontraktı) bağlanmadığı müəyyən edilib. Vergi ödəyicisinin anbarından ümumi satış qiyməti 2784 manat olan 0,5, 1 və 4 litrlik qablarda 6416 ədəd yuyucu məhsul aşkarlanmışdır.

Əmək müqaviləsi bağlamadan işçiləri işə cəlb ediyinə görə



vergi ödəyicisi barəsində müvafiq akt tərtib edilmiş və “qara mühəsibatlıq” sənədləri götürülmüşdür.

Araşdırma zamanı Elməddin Abdullayevin vergi ödəyicisi kimi 09.12.2013-cü il tarixdə qeydiyyatdan keçdiyi, lakin fəaliyyət göstərdiyi istehsal sexinin təsərrüfat subyekti kimi qeydiyyatdan keçirilmədiyini müəyyən olunub.


Vergilər Nazirliyi xəbərdarlıq edir ki, qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, işçilərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edilməsi hallarının qarşısını gələcəkdə də qətiyyətlə alınacaq, intizamsız vergi ödəyicilərinə qarşı qanunda nəzərdə tutulmuş ən sərt tədbirlər görülməkdədir.

Rabitəçilərin maaşları qaldırılıb

Cari ilin sentyabr ayının 1-dən etibarən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturunda çalışan işçilərin ştat üzrə aylıq vəzifə maaşları qaldırılıb.

Nazirlikdən verilən məlumata görə, “Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamə”nin 5.5.7-ci bəndini rəhbər tutaraq rabitə birlik və müəssisələrində işləyənlərin əməkhaqları 10%-dək artırılıb.

Əməkhaqlarının artırılmasında üstünlük əsasən regionlara və vətəndaşlara birbaşa xidmət göstərən müəssisələrin əməkdaşlarına verilib. Belə ki, artım “Aztelekom” MMC-nin baş idarəsi üzrə 5%, digər bütün müəssisələrin üzrə 10%, “Azərpoçt” MMC-nin (aparət istisna olmaqla) “Azərpresspoçt” ra-



bitə müəssisəsi üzrə 5%, digər bütün müəssisələrin üzrə 10%, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin Xətai, Yasamal, Nizami, Sabunçu, Qaradağ Telefon qovşaqları 5%, Xəzər Telefon Qovşağı və Bakı Avtomat Telefon Qovşağı üzrə 10%, “Teleradio” İstehsalat Birliyi üzrə 10%, “Azərpoçt” MMC üzrə 5%, “Hərbişəkilmiş Mühafizə İda-

rəsi” MMC üzrə 10% təşkil edib. Bundan başqa, nazirliyin strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyindəki qurumlar (dövlət büdcəsindən maliyyələşən təşkilatlar istisna olmaqla) tərəfindən bəzi işçilərin aylıq əməkhaqqının ölkə üzrə yaşayış minimumu səviyyəsinə çatdırılması təmin edilmişdir.

Qeyd edək ki, 2016-cı ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdlu çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 488,1 manat təşkil edib.

İqtisadiyyatın digər sahələrində isə müqayisədə informasiya və rabitə sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksəkdir. Belə ki, hazırda sektor üzrə orta aylıq əməkhaqqı 746,8 manatdır.

"400 milyon avro xərcləmişik"

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Sumqayıt şəhərində həyata keçirdiyi Karbamid Zavodunun inşası layihəsi çərçivəsində indiyədək təxminən 360-400 mln. avro vəsait xərclənib. Bunu Karbamid Zavodunun direktoru Xəyal Cəfərov bildirib.

X.Cəfərov xatırladı ki, 150 mln. avro həcmində (Koreya "Eximbank"ından 100 mln. avro, Almaniya "Deutsche Bank"ından isə 50 mln. avro) qısamüddətli kredit cəlb edildi: "Cəlb olunması planlaşdırılan dövlət zəmanətli, uzunmüddətli kredit (500 mln. avro) həm də bu qısamüddətli kreditin ödənilməsinə yönəldiləcək".

Zavodun direktoru qeyd edib ki, 2015-ci ilin I rübünə qədər dövlət büdcəsindən də 206 mln. manat (o zamankı məzənnə ilə 190-195 mln. avro) vəsait cəlb edilib.

Qeyd edək ki, Karbamid Zavodunun inşası layihəsi dövlət baş-



çısının müvafiq sərəncamı ilə təsdiq edilmiş Azərbaycan əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı (2008-2015-ci illər) çərçivəsində həyata keçirilir. Bu məqsədlə SOCAR-ın "Azərikimya" İstehsalat Birliyinin istifadəsində olan 24 hektar torpaq sahəsi ayrılıb və 2011-ci il dekabrın 19-da Prezident İlham Əliyevin iştirakı ilə zavodun təməlqoyma mərasimi keçirilib. 2013-cü il martın 13-də SOCAR və "Samsung Engineering Co. Ltd." (Cənubi Koreya) şirkəti arasında karbamid istehsalı zavodunun inşası məqsədilə layihələndirmə, satınalma və tikinti müqaviləsi imzalanıb. Müqavilə çərçivəsində "Samsung Engineering" şirkəti zavodun tikintisini başa çatdırdıqdan sonra bütün lazımı sınaqları həyata keçirərək, "açar təhvil"i əsasında müəssisəni tam istifadəyə hazır şəkildə Dövlət Neft Şirkətinə təhvil verəcək. Koreya şirkəti zavodun tikinti-quraşdırma işlərini aparacaq, müvafiq sınaqlar həyata keçirəcək və müəssisənin istismarı zamanı yaranacaq problemlərin aradan qaldırılması məqsədilə işçilərə xüsusi treninqlər təşkil edəcək. Zavod ammoniyak, maye və dənəvər karbamid istehsalı bölmələrindən ibarət olacaq, gündə 2 min ton karbamid istehsal edəcək.

Xatırladaq ki, kənar infrastruktur, vergilər, gömrük rüsumları nəzərə alınmaqla, layihənin ümumi dəyəri 900-920 mln. avro təşkil edir.

Yanvar-iyul aylarında şirkətin aktivləri 36,35 milyon manatdan 46,01 milyon manata, öhdəlikləri 12,06 milyon manatdan 21,30 milyon manata yüksəlib. 30 iyun 2016-cı il tarixində "Meqa Sığorta"nın cəmi kapitalı 24,71 milyon manat təşkil edib.

Yarım ildə 2,4 milyon manat qazanıb

"Meqa Sığorta" ASC 2016-cı ilin birinci yarısını 2 milyon 434 min manat xalis mənfəət ilə başa vurub.

6 ayda şirkətin cəmi gəlirləri 14,17 milyon manat (o cümlədən



min 404 manat mənfəət vergisi ödəyib.

13,78 milyon manat sığorta haqları), cəmi xərcləri isə 11,13 milyon manat təşkil edib. Bundan başqa, şirkət 608

Yanvar-iyul aylarında şirkətin aktivləri 36,35 milyon manatdan 46,01 milyon manata, öhdəlikləri 12,06 milyon manatdan 21,30 milyon manata yüksəlib. 30 iyun 2016-cı il tarixində "Meqa Sığorta"nın cəmi kapitalı 24,71 milyon manat təşkil edib.

AYİB-in "Holcim (Azerbajian)"dakı payını daha 10% artırması şirkətin səhmlərinin bahalaşması ilə nəticələnir.

Şirkətin səhmi 35 manat səviyyəsindən 56 manat səviyyəsinə yüksəlib (60% artım).

Xəbər verdikimiz kimi, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB, EBRD) Azərbaycanın iri sement və klinker istehsalçısı olan "Holcim (Azerbajian)" ASC-dəki payını artırmaq imkanlarını nəzərdən keçirir. Bu barədə Bankın açıqlamasında bildirilib.

AYİB-in əlavə investisiya qoyuluşunda məqsədi alternativ enerji növlərindən istifadə etməklə müəssisənin enerji effektivliyinin artı-

Azərbaycanda bu şirkətin səhmlərini alanlar qazandı



rılmasıdır. Hazırda Bankın "Holcim (Azerbajian)"dakı payı 10%-dir. Bu rəqəmin 20%-ə çatdırılması nəzərdə tutulub.

Şirkətin səhmdarları arasında həmçinin İsveç-

rənin "Lafarge-Holcim" şirkəti (76%) də var. Səhmlərin qalanı isə digər hüquqi və fiziki şəxslərə məxsusdur. Ötən il, "Holcim (Azerbajian)" devalvasiya səbəbindən 100 milyon manat zərər etmişdir.

"Holcim (Azerbajian)" yeni sobaların tikintisi üçün xaricdən iri məbləğdə borc almışdır. Dollar və avro manat qarşısında bahalaşdıqdan, şirkətin manat ilə ifadədə borc xərcləri də kəskin artmışdır. Ötən il üzrə zərərgörə dividend verilməyindən, bir çoxları Holcim səhmlərini satmışdı. Bəlkə, onlar bu qərarlarına görə indi peşman ola bilərlər.

Azərbaycanda sosial evlərin tikintisinin başlanması ilə sementə tələbatın artacağı gözlənilir. "Holcim (Azerbajian)" ölkəmizdə 2-ci böyük sement istehsalçısıdır. Şirkət sement ixracına da başlamışdır.

Şəhərin bir neçə nöqtəsində "Bravo" açılacaq

Yaxın zamanlarda şəhərin bir neçə nöqtəsində "Bravo" supermarketləri fəaliyyətə başlayacaqdır.

Növbəti "Bravo" şöbələri "Əhmədli" və "20 Yanvar" metro stansiyaları yaxını-

ğında istifadəyə veriləcəkdir. Bunlardan başqa, bir neçə bravo şöbəsinin də açılacağı gözlənilir.

Qeyd edək ki, ilk "Bravo" supermarketi "Genclik Mall" ticarət mərkəzində istifadəyə verilib. Şə-

bəkənin ikinci mağazası "Amburan Mall"da yerləşir.

Hazırda "Bravo"-nun Lökbatan qəsəbəsi yaxınlığında iri anbarı da tikilir.



Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnförmasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilən "Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi" layihəsi çərçivəsində çap olunub.

İqtisadiyyatın inkişafında özəl sektorun rolu durmadan artır

Ölkə iqtisadiyyatının inkişaf etdirilməsi çərçivəsində özəl sektorun payının artırılması, xüsusilə sahibkarlıq fəaliyyətinin genişləndirilməsi hazırda bazar iqtisadiyyatının ən vacib komponentlərindən biridir. Kiçik və orta sahibkarlığın inkişafı dövlətin iqtisadi sabitliyinin əsas şərtlərindən biri kimi əsas amillərdəndir. Bu gün Azərbaycan üçün də dövlətin əsas hədəflərdən biri sahibkarlığın daha da inkişafı, ölkə iqtisadiyyatının inkişafında özəl sektorun rolunun artırılmasıdır.

Dövlət büdcəsindən sahibkarlığın inkişafına ayrılan vəsaitin həcmünün ilbəil artırılması da bu sahənin ölkə başçısının diqqət mərkəzində olduğunu göstəricisidir. Xüsusilə, Prezident İlham Əliyevin 3 mart 2014-cü il tarixdə imzaladığı "Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanı ölkədə sahibkarlığın inkişafını stimullaşdırmaq, özəl bölmənin investisiya imkanlarını genişləndirmək, sərmayə mühitini daha da optimallaşdırmaq baxımından xüsusi əhəmiyyətə malikdir. Bu Fərmanla bir çox sahələrdə dünyanın qabaqcıl ölkələrinin təcrübəsi nəzərə alınaraq, müxtəlif istiqamətlər üzrə nümunəvi modellər təhlil olunub, onların ölkəmizdə tətbiqi imkanları araşdırılıb və əlaqədar qurumların qarşısına konkret vəzifələr qoyulub.

Hazırda dövlətə özəl sektor arasında yeni, çox sahəli münasibətlər formalaşır. Həm dövlət, həm də özəl sektorun kapitalı hesabına bir çox layihələr həyata keçirilir. Qida istehsalı, parakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən "Azersun Holding" MMC də özəl sektorda xüsusi yeri olan qabaqcıl şirkətlərdəndir. Daha əvvəlki məqalələrdə bu şirkətin müxtəlif fəaliyyət istiqamətlərindən söz açmışıq. Bu dəfə isə şirkətin sif məhsul qruplarına diqqət çəkəcəyik.

Qida sektorunda Azərbaycanın istehsalçı və ixracatçı ölkə halına gəlməsində böyük rol oynayan "Azersun Holding" tərkibində fəaliyyət göstərən zavodların güclü istehsal potensialı ilə yanaşı, geniş məhsul qrupları şəbəkəsinə malikdir.

Bu baxımdan "Azersun Holding"-in tarladan sifəyədək bütün prosesi əhatə edən iri kənd təsərrüfatı kompleksi xüsusilə diqqətə layiqdir. Şirkət tərəfindən 10 min hektardan çox ərazidə əkinlər həyata keçirilir. İri layihələrdən biri kimi Biləsuvar rayonunda 3400 ha əkinə yararsız ərazidə rekvizitə işlərinin aparılmasını, drenaj kanallarının çəkilməsinə, müasir damclama və yağmurlama üsullu suvarma sistemlərinin tətbiq olunmasını göstərmək olar. Burada Global GAP sertifikatı əsasında soya, pomidor, arpa, buğda, yaşıl noxud, qarğıdalı, günəbaxan, xiyar, badımcın, bibər, patisson və digər tərəvəzlərin əkinə həyata keçirilir. Tarlalarda orqanik tərəvəz və bostan bitkiləri də əkilir. Ərazidə 400 mindən artıq nar ağacı

nın da əkinə həyata keçirilmişdir. Burada qurulmuş orqanik gübrə istehsal müəssisəsi torpaqların münbitliyini daha da artırır. Kənd təsərrüfatı kompleksi nəzdində Zaqatalada yerləşən, illik emal gücü 5000 ton olan fındıq zavodu da fəaliyyət göstərir.

Becərilən meyvə və tərəvəzlər kompleksin ərazisində yerləşən konserv zavodunda emal olunur. "Azersun Holding" Azərbaycanın müxtəlif bölgələrində ümumilikdə illik istehsal gücü 300 mln. şərti banka vahidi olan 4 konserv emal zavoduna sahibdir. Şirkətlər qrupunun ilk konserv zavodu – Qafqaz Konserv Zavodu Azərbaycanın şimal hissəsində Xaçmaz şəhərində 2003-cü ildən fəaliyyətə başlamışdır. Zavodun illik istehsal gücü 30 000 tondur. Burada ət və müxtəlif hazır yemək konservləri, mürəbbə, cəm və pürelər, kompot, turşu və tomat pastası istehsal edilir.

Şirkətin Biləsuvar Konserv Zavodu isə 2010-cu ildə fəaliyyətə başlamışdır. Burada becərilən müxtəlif kənd təsərrüfatı məhsulları toplanaraq, heç bir yol qət etmədən və zaman itirmədən toza-tər şəkildə birbaşa emala göndərilir. Zavodda yaşıl noxud, patisson, kornişon, pomidor konservləri, ketçup, eyni zamanda, nar şirəsi və narşərab istehsal olunur. Müəssisənin illik istehsal gücü 50 000 tondur. Zavodun xammalı 100% şirkətlər qrupunun tərkibində fəaliyyət göstərən kənd təsərrüfatı kompleksi tərəfindən təmin olunur.

Azərbaycanın cənub bölgəsində yerləşən, subtropik iqlimi və zəngin bitkililik-meyvəçilik çeşidli ilə tanınan Lənkəran şəhərində fəaliyyət göstərən Lənkəran Konserv Zavodu bölgə fermerlərindən tədarük edilən

meyvə və tərəvəzlərin emalı, xüsusilə közlənmiş tərəvəz konservləri, kompot və turşu istehsalı üzrə ixtisaslaşmışdır. Zavodun illik istehsal gücü 12000 tondur.

2012-ci ildən fəaliyyətə başlayan Qafqaz Konserv Zavodu isə qənnadı şirniyyat sektorunda geniş istifadə edilən, çiy mövsümündə də təzəliyini və vitaminlərini qoruyub saxlayan dondurulmuş meyvə və giləmeyvə istehsalı ilə məşğul olur. Zavodda, eyni zamanda fast food şəbəkələri üçün kartof yarımməmulatı da istehsal olunur. Müəssisənin illik istehsal gücü 8 000 ton təşkil edir.

Konserv zavodlarının xammalı şirkətlər qrupunun kənd təsərrüfatı kompleksindən və regiondakı 3000-dən artıq fermerdən məhsul qəbulu hesabına təmin olunur.

Şirkət süd məhsulları istehsal sahəsində Kürdəmirdə fəaliyyət göstərən və günlük emal gücü 120 ton süd olan, GEA və UHT texnologiyaları ilə təchiz olunmuş süd kompleksinə də malikdir. Kompleks Almaniyə və Fransadan gətirilmiş yüksək məhsuldarlıqlı cins mal-qaranın bəslənilməsi heyvandarlıq fermasından və mal-qaranın yem tələbatını təmin edən (Kürdəmirdə 1300 ha, Aqsuda 5000 ha) əkin ərazilərindən ibarətdir. Zavodda pastərisə olunmuş günlük süd, UHT-tetrapak süd, ayran, kəsmik, qatıq, meyvəli yoqurt, qatılardırılmış süd, pendir çeşidləri istehsal olunur. Zavodun xammal tələbatı, eyni zamanda, əhalidən toplanan süd hesabına qarşılıdır.

Şirkətin 2006-cı ildə istifadəyə verilən Azərbaycan Şəkər İstehsalat Birliyi (AŞİB) ölkə və regionu yüksək keyfiyyətli şəkər məhsulları ilə təmin etməklə iqtisadiyyatımız üçün yeni



sənaye sahələri yaratdı. İllik istehsal gücü 700 000 ton olan şəkər zavodu xammalının bir qismi şəkər çuğunduru yetişdirən yerli torpaq mülkiyyətləri, digər hissəsi isə idxal olunan xam şəkər hesabına təmin edilir. Yüksək keyfiyyəti beynəlxalq laboratoriyalarda təsdiqlənmiş şəkər istehsal edən İmişli Şəkər Zavodu dünyaca məşhur qazlı içki istehsalçılarının şəkər tərəfdaşı və tədarükcüsüdür. Azərbaycan Şəkər İstehsalat Birliyi nəzdində illik istehsal potensialı 60 000 ton olan bitki yağlarının ilkin emal müəssisəsi, 60 000 ton kəllə qənd, 12000 ton kəsmə şəkər fabrikləri fəaliyyət göstərir.

2010-cu ildən fəaliyyət göstərən və Abşeron yarımadasında yerləşən Masazır Duz Zavodu da ən son texnologiyalarla təchiz olunmuşduz ilə təmin edir. Müəssisənin illik istehsal gücü 90 000 tondur. Masazır Duz Zavodu yüksək keyfiyyətli yodlaşdırılmış sifə və xörək duzları ilə yanaşı, tutma və marinadlarda istifadə olunan üçün turşu duzu, heyvandarlıqda istifadə olunması üçün yalama duzları, sənayedə istifadə olunması üçün tablet duz, filtr sistemləri üçün duzlar istehsal edir.

"Azersun Holding"-in Azərbaycan-dakı ilk investisiya layihəsi olaraq 1994-cü ildə Bakıda fəaliyyətə başlamış "Sun Tea" çay fabriki bu gün məşhur çay markalarının istehsalçısıdır. Müəssisə illik ortalama 15 000 ton istehsal gücünə malik, qara çay, yaşıl çay, meyvəli çayların istehsalı ilə məşğuldur.

Şirkətlər qrupunun Azərbaycanın cənubunda Lənkəran və Astarada paketləmə müəssisələri də fəaliyyət göstərir. Azərbaycanın ən seçilmiş keyfiyyətli çay yarpaqlarının emal edərək "Azerçay" markası ilə dünya bazarına təqdim edən müəssisə Azərbaycan çayının şöhrətini bütün dünyaya yayır. Şirkətlər qrupunun Sri-Lankadakı "İnter Tea" müəssisəsi

broker olaraq birjalarda ən keyfiyyətli Seylon çaylarını tədarük edir. Holding, eyni zamanda, dünyaca məşhur Hindistan, Vyetnam və Kəniya çaylarını birbaşa çay istehsalçılarından satın alaraq, emal müəssisələrinin xammal ehtiyacını təmin edir.

"Azersun Holding"-in 1996-cı ildən fəaliyyət göstərən Bakı və Sumqayıt yağ fabrikləri də böyük istehsal potensialına malik olan müəssisələrdir. Müasir deodorizə və ventirizə sistemləri ilə təchiz olunmuş fabriklər ətraf mühitə tam zərərsiz şəkildə çalışaraq, "əl dəyməyən" texnologiya ilə fəaliyyət göstərir. Müəssisələrdə yüksək keyfiyyətli günəbaxan və qarğıdalı duzu yağları, paketləşdirilmiş bitki yağı, əridilmiş GHHE yağları, eyni zamanda qənnadı, şirniyyat fabrikləri üçün sənaye yağları istehsal olunur. İllik istehsal gücü 270 000 ton olan müəssisələr Azərbaycanın tam tələbatını qarşılayır və böyük ixrac imkanına malikdir. Şirkətlər qrupunun nəzdində fəaliyyət göstərən yağ fabrikinə Yeni Zelandiyadan gətirilmiş yüksək keyfiyyətli kərə yağları zavodda müxtəlif qramajlarda paketlənərək istehsal olunur. Kərə yağı istehlakçılara xörək bişirmədə əvəzsiz olan əridilmiş şəkildə də təqdim olunur.

2002-ci ildən Zeytun emalı müəssisəsi yaradan şirkətlər qrupu Abşeron yarımadasının ənənəvi bitkisi olan zeytundan yüksək keyfiyyətli açıq yaşıl və qızıl rəngli, zərif və xoş ətirli yağ istehsalına da başladı. Bununla da Abşeron yarımadasında zeytunculuq ilə məşğul olan təsərrüfatların inkişafına sərəit yaratdı. Müəssisənin illik istehsal gücü 3 000 tondur. "Azersun Holding", həmçinin dünyaca məşhur fast-food şəbəkəsinin yağ tərəfdaşı və tədarükcüsüdür.

"Azersun Holding" 2009-cu ildən etibarən sous bazarmına da daxil oldu. Müxtəlif salatların, ət yeməklərinin və qarnirlərin əvəzsiz kompo-

nenti olan, uşağ və böyüklərin sevimli sousları olan ketçup və mayonez "doypack" və digər müxtəlif qablaşdırılmalarda şirkətlər qrupunun müəssisələrində istehsal olunur. Mayonezin əsas xammal mənbəyi şirkətlər qrupunun istehsalı olan yağlardır. Ketçup məhsulunda isə tarlalarda təbii yetişdirilən pomidorlardan istifadə olunur.

100% təbii Azərbaycan pomidorlarından əldə olunan ketçupların dadı və keyfiyyəti də məhz bu baxımdan fərqlidir.

"Azersun Holding" şokolad fabriki inşa etməklə sənaye şokoladı istehsalında da öz mövqeyini möhkəmləndirdi. Şokolad sahəsinə, şirkətlər qrupu ilk olaraq şokoladlı fındıqlı krem ilə daxil oldu.

Holdingin qida istehsalı və kənd təsərrüfatı ilə yanaşı, təmsil olunduğu əsas sahələrdən biri də kağız, karton və tənəkə qutu istehsal sənayesidir. İlk olaraq 1997-ci ildə illik istehsal gücü 2 mln. qutu olan kağız istehsal müəssisəsi, hazırda hər növ kağız dasmalı, tualet kağızı, qutu və mətbəx dasmalları, nəm salfetlər istehsal edir. Müəssisənin istehsal etdiyi məhsullar bütün seqmentləri əhatə edir və ən yüksək standartlara cavab verir.

Heç də təsadüfi deyil ki, bu gün qida sektorunda aparıcı şirkətlərdən olan "Azersun Holding"-in ixrac siyasətində xüsusi çəkisi də hiss edilərkəndir. Hazırda şirkətin məhsulları Rusiya Federasiyası, Ukrayna, Belarus Respublikası, Gürcüstan, Qazaxıstan, Türkmənistan, Tacikistan, Qırğızıstan, Özbəkistan, BƏƏ, Litva, Polşa, İraq, Almaniyə, ABŞ, Türkiyə, İsrail və Çinə uğurla ixrac olunmaqdadır. İxrac edilən məhsullar sırasına çay, konservləşdirilmiş məhsullar, yağ, kağız məhsulları, duz, şəkər, fındıq və digər qida məhsulları daxildir.

Mətanət Hüseynova

Курс на энергоэффективность

Мировой энергокризис и аспекты повышения энергетической эффективности

(начало в № 29-30 от 22 июля-4 августа)

На электростанциях Азербайджана с целью производства электроэнергии ежегодно "прожигается" 3-4 млрд. кубометров газа. Если Азербайджан сможет обеспечить себя энергией с возобновляемых источников на 100%, то этот газ можно направить на экспорт.

Ведется подготовка к строительству ветряной электростанции морского базирования в зоне добычи нефти. Она будет построена в акватории Каспийского моря в районе острова Пираллахи на эстакадах. Строительство ветряной электростанции на эстакадах в акватории Каспийского моря позволит сэкономить около 200 тысяч кубометров газа в год. По информации информационного агентства «TREND», данный проект, как и Нефтяные камни, будет первым в мире. Полная разработка проекта будет завершена в 2017-2018 году.

В 2015 году объем производства электроэнергии из альтернативных

и возобновляемых источников энергии в Азербайджане достиг 2,6 миллиарда киловатт/часов в год. Это означает экономию топлива в объеме одного миллиона тонн, поскольку больше всего потерь электроэнергии фиксируется на электростанциях, и в настоящее время в стране ведутся работы по их снижению.

Азербайджан имеет большие электрогенерационные возможности. Как указано на сайте Министерства промышленности и энергетики Азербайджанской Республики, в настоящее время установленная мощность энергосистемы страны составляет около 6500 МВт, из которых задействованы около 5500-5600 МВт. При этом потребность страны в электроэнергии находится на уровне 4200-4400 МВт. Это соответственно говорит о достаточно больших экспортных возможностях страны. С учетом потенциала альтернативных источников энергии, эти возможности еще более возрастут.

Так, по данным Министерства

промышленности и энергетики Азербайджанской Республики потенциал солнечной энергии в Азербайджане составляет 5 тыс МВт. В свою очередь, потенциал энергии ветра в республике составляет 4,5 тыс МВт, биомассы - 1,5 тыс МВт, геотермальной и геотермической энергии - 800 МВт, малых гидроэлектростанций - 350 МВт. (Министерство промышленности и энергетики Азербайджанской Республики)

Сейчас уже можно говорить о перспективах снижения стоимости энергии в этом новом для Азербайджана направлении. В частности, это станет возможно за счет экономии на самом оборудовании, поскольку уже сейчас в Азербайджане производятся солнечные панели. Также предусмотрено налаживание производства тепловых насосов и оборудования по регенерации энергии ветра, а также систем для строительства электростанций на малых реках. Кстати, ведущие немецкие компании будут использовать солнечные панели азербайджанского производства,

которые производятся на заводе "Азгонтех" в Сумгайыте, при строительстве экологических городков.

Большое внимание будет также уделяться созданию мини-станций на крышах многоэтажных зданий (в частности, в настоящее время реализуется проект «1000 домов, 1000 электростанций»), создание станций по регенерации энергии ветра (строительство станций в поселках Пирикошюльк Абшеронского района, Ени Яшма и Шурабад Хызынского района).

Азербайджан ставит целью довести к 2020 году уровень альтернативной энергетики в общем объеме потребления до 20%.

По предварительным исследованиям, в течение пяти лет в Азербайджане планируется построить до 100 объектов для получения альтернативной электроэнергии.

Сегодня установочная мощность энергосистемы страны практически достигла 7200 МВт и по этому показателю Азербайджан занимает одно из первых мест среди государств Прикаспийского региона.



Основу энергосистемы страны составляют 13 крупных тепло- и 8 гидроэлектростанций.

Однако, наращивая мощности «большой» энергетики, правительство не забывает и о ее альтернативном сегменте. Важнейшей задачей является достижение эффективного использования энергии. С этой целью подготовлен проект Госпрограммы «Рациональное использование энергетических ресурсов и энергетической эффективности последних пользователей» за 2015-2025 годы.

Однако Национальная программа энергосбережения не сколько пробуксовывает по причине несовершенства действующих нормативно-правовых, финансовых, экономических и ценовых механизмов регулирования. В связи

с этим ближайшей задачей в республике является приведение строительной нормативной базы в соответствие с европейскими и мировыми стандартами.

Справка:
Потенциал энергосбережения для типичного здания (по данным Энергетического агентства Германии)
Установка солнечных отопительных батарей – 7%
Теплоизоляция крыши – 11%
Энергосберегающее остекление – 11%
Теплоизоляция потолка подвального помещения – 6%
Современная система отопления – 12%
Теплоизоляция внешних стен – 30%

Ирада Бекризаде



Глава Сбербанка Герман Греф предвещает кардинальные трансформации в финансовой сфере благодаря шеринговой экономике. В течение трех-пяти лет традиционный банковский сектор полностью преобразится, считает глава крупнейшей российской кредитной организации.

Без посредников

«Будет сломлен полностью банковский сектор в ближайшие годы. Не в 10 лет, в три года, в пять лет», — спрогнозировал глава Сбербанка. Он пояснил, что это связано с гигантскими изменениями в банковской системе: «Мы сейчас обсуждаем так называемую шеринговую экономику, или экономику по требованию — on demand. И это сломает очень многие привычные сферы и отрасли».

Финансовый сектор, по словам Грефа, переживает «серьезный сдвиг парадигмы». «На этом переломе можно оказаться наверху, а можно оказаться сметенным этой волной», — предупредил президент Сбербанка.

С похожим прогнозом 21 июля выступил глава департамента финансовых технологий Банка России Вадим Калухов. Он считает, что из-за внедрения новых технологий половина отделений банков по всему миру закроется в течение ближайших 10 лет, а их сотрудники останутся без работы.

В апреле вице-президент Сбербанка Андрей Шаровговорил, что к 2026 году банки исчезнут из-за развития технологий. «Через 10 лет, боюсь, банков не будет, и мне некуда будет идти на работу. Сейчас активно развиваются платформы peer-to-peer кредитования (выдача займов без посредника в лице банка или иной кредитной организации — прим. «Ленты.ру»), технологии платежей, основанные на blockchain (блочная цепь, распределенная база данных — прим. «Ленты.ру»), — отмечал он. А ведь криптотехнологии — также часть шеринговой экономики.

Многие россияне сталкиваются с ней практически каждый день. Вспомним: еще совсем недавно поездка на такси была весьма недешевым удовольствием. Ведь водителю приходилось ждать заказ, ехать к клиенту, везти его до пункта назначения,

затем ехать туда, где получение нового заказа наиболее вероятно. Много времени тратилось зря. Теперь же благодаря новым технологиям машина приезжает в течение нескольких минут, и поездка дешевле. Услуга предоставляется по требованию.

Разумеется, шеринговая модель распространяется не только на пассажироперевозки. Различные интернет-площадки предлагают размещать объявления о покупке или продаже разнообразных товаров, позволяют арендовать или купить недвижимость и так далее.

Основной принцип шеринговой экономики — как можно ближе и удобнее связать частный спрос с частным же предложением. Сервисов, позволяющих людям делиться, арендовать, одалживать или дарить товары и услуги, — тысячи.

Журнал The Economist оценил мировой рынок шеринговой экономики в интернете в 26 миллиардов долларов. Ежегодно этот сектор растет темпами в 20-25 процентов.

«Экономика по требованию» все активнее влияет на традиционные отрасли и вызывает все больше интереса со стороны компаний, встраивающих элементы шеринга в свои бизнес-модели.

В привычной модели экономики, к которой все мы привыкли, клиент получает услугу или покупает товар у корпорации, специализирующейся именно на этих товарах или услугах. Компании контролируют качество продукции, сами регулируются законом о защите прав потребителей. В случае чего им можно предъявить претензии.

В шеринговой экономике ситуация принципиально иная. Шеринговые площадки не контролируют качество продукции или услуги, предоставляемой пользователями. Разумеется, определенные контрольные механизмы существуют, но они не-

Разделен и сломлен

Греф предсказал трансформацию экономики и разрушение традиционных банков

сравнимы со степенью ответственностью компаний. В общем, риски, которые берет на себя покупатель товаров или потребитель услуг, не грозят самой площадке. Она не владеет производственными мощностями и не нанимает сотрудников. Максимум, что она может сделать, — ввести рейтингование предлагаемых продуктов и пользователей-продавцов, подобно тому, как на бирже есть котировальные листы различных уровней. Хочешь быть в категории «А» — выполняй определенные требования биржи, не соответствуешь — будь добр, котируйся в листе рангом ниже.

И все же, несмотря на риски, шеринг распространяется и набирает популярность, причем не только среди молодых людей, но и среди старшего поколения. Что это означает для финансовой сферы? С одной стороны, удобный сервис обмена товарами и услугами, а также прямая связь продавца и покупателя означают меньшую потребность в посредниках, в том числе финансовых. То есть банков. С другой стороны, так ли стремительно развивается новая система потребления, что способна перекроить всю банковскую систему?

Секонд-хэнд в кредит

Параллельно с развитием шеринговых технологий меняется и процесс кредитования. В долг предлагают взять даже подержанные вещи. По крайней мере, автокредит на уже использованную машину получить вполне реально. Тем не менее новые явления и технологии, входя в нашу жизнь, неизбежно вытесняют старые.

Советник по макроэкономике гендиректора «Открытие Брокер» Сергей Хестанов считает, что, хотя шеринговая экономика быстро распространяется, не стоит преувеличивать ее мощь.

«Нововведения развиваются медленнее, чем нам кажется. Наиболее яркий пример — наличные деньги. Безналичные расчеты существуют уже более 60 лет. Однако "наличка" никуда не ушла, напротив, широко используется даже в странах с очень развитыми технологиями безналичных платежей», — сказал он в беседе с «Лентой.ру».

Разумеется, оборот наличных денег в связи с распространением пластиковых карточек и электронных платежей сильно сократился, но это не убило наличные.

«Полная реорганизация банковской системы из-за развития шеринговых схем за три-пять лет — фантастика, — считает Хестанов. — Финансовый сектор консервативен,

кроме того, многое зависит от позиции регулятора».

Впрочем, время, за которое новое становится массовым, стремительно сокращается. Чтобы набрать 50 миллионов пользователей, радио потребовалось 30 лет, телевидению — 20, интернету — 8.

Чисто теоретически шеринговые технологии могут привести к возникновению площадок, где напрямую

сводятся кредитор и заемщик. Однако рискованность таких нововведений очевидна. Одно дело — банк, который выдает тысячи кредитов с небольшим процентом невозврата. И совсем иное — физическое лицо, выдавшее один кредит. Для него невозврат крайне болезнен.


По мнению Хестанова, с шерингом в финансовой сфере раньше, чем через пять лет, какие-то прогнозы де-

лать бессмысленно.

Экономика постепенно меняется, позволяя нам расходовать деньги более рационально. Это значит, что самих сделок между людьми будет больше. Но посреднический бизнес не исчезнет полностью. А банки остаются главными посредниками в финансовом мире, и за пять лет это вряд ли изменится.

www.lenta.ru

Dəvəçi Dəyirman ASC



Allahdan başqa heç kəsə ibadət etməyin, ataya, anaya, yaxınlara, yetimlərə, yoxsullara yaxşı olun, insanlara gözəl-gözəl sözlər deyın.

Baqərə surəsi

Müqəddəs Qurban bayramınız mübarək olsun!

Bu "cip" Azərbaycanda yığılacaq



Naxçıvan Avtomobil Zavodu (NAZ) "LifaN" avtomobillərinin yeni modellərini istehsal edəcək. Bu məsələ bu gün Bakıda Naxçıvan avtomobil zavodunun direktoru Musa Abdullayev və "LifaN International"-ın baş direktoru Sun Szeszyun arasında aparılan danışıqlarda müzakirə olunub.

M.Abdullayev bildirib ki, Azərbaycanda istehsal edilən modellər sırasına "LifaN X7" tam ötürücülü avtomobili və 11 nəfərlik miniven daxil olacaq. Danışıqlar zamanı NAZ-ın hazır məhsullarının üçüncü ölkələrə tədarük edilməsinə dair razılıq da əldə olundu. M.Abdullayevin sözlərinə görə, tərəflər, həmçinin Azərbaycanın bölgələrində diler şəbəkəsinin açılması, eləcə də Azərbaycan bazarında satışların maliyyələşdirilməsi məsələsində Çin banklarının dəstəyi barədə fikir mübadiləsi aparılıb.

S.Szeszyun isə Azərbaycan bazarının perspektivliyini, onun potensialını xüsusi qeyd edib: "Azərbaycan iqtisadiyyatının artımı aydın görünür, bu baxımdan Bakının hansı tempdə böyüdüyünə və yaxşılaşdığına baxmaq kifayət edir".

"LifaN" nümayəndələri azərbaycanlı həmkarlarının yüksək peşəkarlığını vurğulayıblar.

Çin zavodunun nümayəndə heyəti "Gəncə Avtomobil Zavodu" istehsalat birliyinin Müşahidə Şurasının sədri Xanlar Fətəyev ilə də görüş keçirib.

ABŞ-dan kombaynlar alırıq



"Yaxın günlərdə ABŞ istehsalı olan pambıq yığın kombaynlar Azərbaycana gətiriləcək". Bunu kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talbov deyib.

O bildirib ki, ölkə ərazisində sentyabrın 15-dən başlayaraq pambığın mütəşəkkil qaydada yığılmasına başlanılacaq.

Nazir müavinin sözlərinə görə, əvvəlki illərlə müqayisədə son 2 ildə ölkəyə daha çox cins heyvan gətirilib:

"Biz bitkiçilik sahəsi ilə yanaşı, heyvandarlıq sahəsində də mühüm nəticələr əldə etməyi qarşıya məqsəd qoymuşuq. Artıq bahalı cins heyvanların ölkəmizə gətirilməsini azaltmaq, daha çox süni mayalanma işlərini aparmaqla heyvanların cins tərkibinin yaxşılaşdırılmasına nail olmağı qarşıya məqsəd qoymuşuq. Bu strateji hədəf nəzərə alınaraq hökumət tərəfindən dəstək tədbiri həyata keçirilir. Artıq cari ildən süni mayalanma yolu ilə alınmış hər bir buzova dövlət tərəfindən 100 manat subsidiya verəcək".

S.Talibli bildirib ki, yaxın zamanda respublika süni mayalanma mərkəzi istifadəyə verəcək: "Bu bizim müəyyən ixrac imkanlarımıza zəmin yaradacaq".

"Nikoil Bank" yarım ilin hesabatını açıqladı



2016-cı ilin birinci yarımilinin sonuna "Nikoil" İnvestisiya-Kommersiya Bankının cəmi aktivləri 526 milyon 802 min manat təşkil edib. Müqayisə üçün qeyd edək ki, ötən ilin sonunda Bank 569 milyon 950 min manat aktivə malik idi.

Yanvar-iyul aylarında Bankın müştərilərə verdiyi kreditlərin cəmi məbləği 382 milyon 759 min manatdan 340 milyon manatadək geriləyib.

30 İyun 2016-cı il tarixinə "Nikoil Bank"ın cəmi öhdəlikləri 483 milyon 955 min manat təşkil edib. Ötən ilin sonunda Bankın cəmi öhdəlikləri 548,5 milyon manat idi. Öhdəliklərin azalması əsasən depozitlərin 388 milyon manatdan 324 milyon manatadək düşməsilə bağlıdır.

Birinci yarımilin sonunda Bank 42 milyon 847 min manat cəmi kapitala malik olub.

Qeyd edək ki, "Nikoil Bank"ın səhmdarları nizamnamə kapitalının artırılmasına qərar veriblər. Tezliklə Bankın nizamnamə kapitalının 100 milyon manata yaxınlaşacağı gözlənilir.

Qeyd edək ki, Bank ötən ili 23 milyon 589 min manat zərər ilə başa vurmuşdu.

"Baku Electronics" in gəlirləri 40% artıb

2015-ci ildə "Baku Electronics" MMC-nin satışdan gəlirləri 12 milyon 153 min manat təşkil edib. Bu, 2014-cü ilə müqayisədə təxminən 40% çoxdur. Böyük ehtimalla artım ötən il baş vermiş devalvasiyalardan qaynaqlanıb. 2014-cü ildə "Baku Electronics" satışdan 8 milyon 705 min manat gəlir əldə etmişdi.

"Baku Electronics" 12 milyon 153 min manat gəliri əldə etmək üçün 11 milyon 646 min manat satış xərci çəkib və nəticədə 507 min 320 manat ümumi mənfəəti qalıb.

Ötən il şirkətin 4 milyon 248 min manat fəvqəladə xərci yaranmışdır, ili 3 milyon 597 min manat zərər ilə başa vurub. "Baku Electronics" 2014-cü ili 129,3 min manat zərər ilə başa vurmuşdu.

31 dekabr 2015-ci tarixinə "Baku Electronics" MMC-nin cəmi aktivləri 49 milyon 87 min manat, cəmi öhdəlikləri 41 milyon 442 min manat təşkil edib. Zərər ilə bağlı olaraq MMC-nin cəmi kapitalı 11 milyon 242 min manatdan 7 milyon 645 min manata geriləyib.

"Baku Electronics" 1994-cü ildə Bakı şəhərində 1 mağaza ilə fəaliyyətə başlamışdır. Hal-hazırda Şirkətin Bakı, Sumqayıt, Şəmkir, Quba, İsmayilli və Mingəçevirdə mağazaları mövcuddur. "Baku Electronics" MMC "Nab Holding" şirkətinə daxildir.

"Baku Electronics" bu yaxınlarda lisenziyası ləğv edilmiş "Buta Sığorta" ASC-də 19 faiz paya malik idi.

Azercell Ümumdünya Şahmat Olimpiadasının tərəfdaşdır

Lider operator tədbirin peşəkar telefon mərkəzini təşkil edib

Azərbaycan rabitə bazarının lider mobil operatoru Azercell Telekom MMC ölkəmizdə keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasına dəstək verir. 1 sentyabr tarixindən Bakıda start götürən üçün 176 ölkə qeydiyyatdan keçib və ümumilikdə 181 kişi və 142 qadın komandası mübarizə aparmaq üçün Azərbaycana gəlib. Bu, iştirakçı ölkələrin sayına görə Olimpiada tarixində rekord göstərici sayılır. Ölkəmiz üçün belə bir əhəmiyyətli tədbirdə Azercell nümunəvi Müştəri Xidmətləri və Telefon Mərkəzini yaratdığına görə, Şahmat Olimpiadası boyu telefon mərkəzinin təşkilini təmin edir. Qeyd edək ki, indiyə qədər baş tutan bütün şahmat olimpiadalarında ilk dəfədir ki, peşəkar telefon mərkəzi xidməti göstərilir və onun da təşkilatçı Azercell Telekom-a həvalə olunub. Bununla da Azer-cell bu sahədə öz zəngin təcrübəsini və peşəkarlığını ölkəmizdə

keçirilən möhtəşəm tədbirin uğurla baş tutmasına yönəldir. Xatırladaq ki, 1998-ci ildə ölkədə ilk dəfə olaraq 24/7 rejimində fəaliyyət gös-tərən Telefon Mərkəzi, 2009-cu ildə isə Gəncədə ilk Regional Telefon Mərkəzini yaradan Azercell Telekom MMC EN15838 Müştərilərlə Əlaqə Mərkəzi (Customer Contact Center) nişanını alan regionun ilk özəl şirkətidir. Məlumat üçün bildirək ki, Azercell indiyə qədər ölkəmizdə keçirilən bir sıra tədbirlərə və yarışlara müxtəlif cür dəstək verib. Onların arasında Avroviziya mahnı müsabiqəsini, Avropa Oyunlarını, I Uşaq Paralimpiya Oyunlarını və s. qeyd etmək olar.

Hazırda 150-dən çox ölkəni, 3 minə-dək idmançıyı və rəsmiləri əhatə edən əsas idman yarışlarından biri olaraq qəbul edilən Ümumdünya Şahmat Olimpiadasına dəstək olmaqdan məmnunluq hissini bildiren Azercell Azərbaycan milli komandasına uğurlar arzulayır.

"Tələbə Yay Təcrübə Proqramı-2016" başa çatdı



Azercell Telekom MMC-nin "Tələbə Yay Təcrübə Proqramı-2016" uğurla başa çatıb və şirkət tərəfindən tələbələr üçün sertifikatların təqdim olunması mərasimi keçirilib. Mərasimdə təcrübə proqramında iştirak edən gənclər və şirkət nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən şirkətin prezidenti Vahid Mürsəliyev bu il Azərbaycanın dövlət və eləcə də özəl ali təhsil ocaqlarından 18 tələbənin yay təcrübə proqramında iştirak etmək imkanını qazandığını və bu tələbələrin əsasən Azərbaycan Diplomatik Akademiyası, Qafqaz Universiteti

və Bakı Dövlət Universitetindən olduqlarını qeyd edib. Bildirib ki, tələbələrə yer aldığı "Yay Təcrübə Proqramı" telekommunikasiya sahəsinin lideri olan Azercell-də universitetlərdə öyrəndikləri nəzəri bilikləri real iş şəraitində tətbiq etmək şansı yaradıb".

Yay Təcrübə Proqramı çərçivəsində mərhələlərlə seçilən gənclər 2 ay müddətində şirkətdə işləyib təcrübə qazanmaq imkanını əldə ediblər. Marketing, Barama Lahiyyəsi, Hüquqi işlər, Maliyyə, İnformasiya texnologiyaları, Biznesin inkişafı və bir sıra şöbələrdə təcrübə keçərək gənclər, eyni zamanda, telekommunikasiya sənayesi barədə birbaşa mənbədən bilik əldə edərək maraqlı və məsuliyyətli layihələrdə iştirak ediblər. Gənclər təcrübə proqramı sayəsində əldə etdikləri bilik və təcrübələrə əsaslanaraq görüşdə 5 dəqiqəlik təqdimatla çıxış ediblər.



2008-ci ildən indiyə qədər keçirilən bu proqram çərçivəsində 102 tələbə Azercellin Yay Təcrübə Proqramı çərçivəsində təcrübə keçib, onlardan 15-i isə şirkətdə işlə təmin olunublar. Beləliklə, bu proqram təcrübə əldə etməklə yanaşı, gənclərin gələcək karyera inkişafına da yardımçı olur.

Qeyd edək ki, Azercell Telekom daim istedadlı gənclərə karyera qurmaqda, onlara iş aləmində öz yerlərini tapmaqda yardımçı olur.



CDB Bankın daha bir filialı açıldı

İnnovativ bank xidmətləri ilə tanınan "Caspian Development Bank (CDB)" ASC-nin daha bir filialı Quba şəhərində açılıb.

Şimal bölgəsində ölkə vətəndaşlarının bank xidmətlərinə olan tələbatını həyata keçirəcək CDB Bankın Quba filialı, Quba şəhəri Heydər Əliyev prospekti, məhəllə 21 ünvanında yerləşir. Müasir bina ilə təmin olunmuş filial CDB Bankın ümumi konsepti əsasında dizayn edilmiş və burada müştərilərin rahatlığını təmin etmək məqsədilə lazımı şərait yaradılıb.

Peşəkar mütəxəssislərin xidmət göstərdiyi filialda vətəndaşlarımız müasir bank xidmətlərinin bütün növlərindən istifadə edə biləcəklər.

CDB Bankın Quba filialı müştərilərinə kassa hesablaşma əməliyyatları, kredit, əmanət, pul köçürmələri, plastik kartların sifariş, kommunal ödənişlər, nağd valyuta ilə əməliyyatlar və digər xidmətləri əhatə edən geniş məhsul xətti təklif edir. Filialın xidmətlərindən Quba şəhəri ilə yanaşı, qonşu rayonların sakinləri də faydalana biləcəklər.

Mərkəzi Bank: Hazırda metal pul nişanları dövriyyədədir



Hazırda metal pul nişanları dövriyyədədir və onların tədaviyindən çıxarılması planlaşdırılmır.

Bu barədə Mərkəzi Bankın "Metal pul nişanlarının məhv edilməsi sistemlərinin satın alınması" ilə bağlı keçirdiyi tender elanı ilə bağlı açıqlamasında deyilir.

Açıqlamada bildirilir ki, söhbət dövriyyədən çıxan yararsız metal pul nişanlarından gedir.

"Qeyd edək ki, metal pul nişanları artıq on ildən çoxdur ki dövriyyədədir və bu müddət ərzində təbii olaraq yararsız hala düşmüş qəpiklər Mərkəzi Bank tərəfindən mütəmadi olaraq yeniləri ilə əvəzlənir. Bildiririk ki, satın alınacaq yeni sistemlər məhz dövriyyədə yararsız hala düşərək tədaviyindən çıxarılan qəpiklər üçün nəzərdə tutulub. Analoji sistemlər yararsız hala düşmüş və tədaviyindən çıxarılmış kağız pul nişanları üçün də mövcuddur", - deyərək Mərkəzi Bankın açıqlamasında bildirilir.

AtaSığorta

2016-cı ilin avqust ayında "AtaSığorta" ASC 766 hadisə üzrə 290 min 886 manat sığorta ödənişləri həyata keçirib. Bu, hər gün orta hesabla 25 sığorta ödənişinin həyata keçirildiyi deməkdir. Bu məbləğ əsasən kasko sığorta, av-

"AtaSığorta" ASC-nin avqust ayına sığorta ödənişləri

tonəqliyyət vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, əmlak sığortası və tibbi sığorta üzrə ödənilmişdir. Bununla da, "AtaSığorta" ASC fiziki və korporativ müştəriləri üçün etibarlı sığorta tərəfdaşlığını bir daha nümayiş etdirmişdir. Son zamanlarda müştəri məmnuniyyətinə diqqətini daha da artı-

ran "AtaSığorta" ASC, ödənişlərin verilməsi prosesinin sadələşdirilməsi və tezləşdirilməsi üçün də səylərini davam etdirir. Şirkət tərəfindən görülməli işlər nəticəsində müştərilərin yüksək səviyyəli sığorta xidmətləri ilə təmin olunması və məmnunluq səviyyəsinin artırılması nəzərdə tutulmuşdur.

IDEAL DIZAYN
Daimi tərəfdaşınız

Ofis mebeli və layihələr

- Metal dolablar
- Metal stellaj sistemi
- Metal tumbalar
- Metal seyflər
- Metal masalar

Tel.: 012 480 37 55
E-mail: office@idealdizayn.az
www.idealdizayn.az



Gəncə avtomobil zavodu

"Kıçıkdən böyüyə", addım-addım inkişafa doğru

*Azərbaycan xalqını Müqəddəs
Qurban bayramı münasibəti ilə təbrik
edir. Süfrələriniz bərəkətli, ruziniz bol olsun.
Allah kərdiyiniz qurbanları qəbul etsin!*



Bayramınız mübarək!



***"Azəraqrartikinti"
Səhmdar Cəmiyyəti***

Azərbaycan xalqını
Müqəddəs Qurban bayramı
münasibəti ilə təbrik edir,
firavan həyat, bol ruzi-bərəkət, sülh,
əmin-amanlıq, xoş gələcək arzulayır.

Azərbaycan Respublikası Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentlik

*Xalqımızı əziz və müqəddəs bayram
münasibətilə ürəkdən təbrik edirik!
Qoy, bütün arzu və istəkləriniz yerinə
yetsin! Kəsilən qurbanlar Allah-Təala
tərəfindən qəbul olsun!*




Azərbaycan Kooperasiya Universitetinin müəllim və tələbə heyəti

*Sizi bu müqəddəs
bayram münasibətilə
ürəkdən təbrik edir,
kəsilən qurbanların
Allah-Təala tərəfindən qəbul
olunmasını diləyir!*



“Applab”ın layihələri britaniyalı investorların diqqətini cəlb edir



Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Proвайderi Bakcell şirkətinin Applab layihəsi öz startap ideyalarını britaniyalı investora təqdim edib.

Applab iştirakçılarının “Telefonica Open Future” proqramının startapları üçün akselerasiya proqramı olan Wayra UK şirkətinə təqdim etdiyi 11 layihədən 4-ü (“QuizMindUp”, “Kvotter”, “Spinal” və “BraillePad”) xüsusi maraqla qarşılanaraq, növbəti seçim prosesindən müvəffəqiyyətlə keçib.

Layihələrin dəyərləndirilməsi “Wayra UK” şirkətinin tərəfdaşlığı və akselerasiya proqramları üzrə meneceri Harri Deyvis tərəfindən aparılıb. Bunun üçün

təşkil olunmuş xüsusi təqdimat zamanı yerli developerlər özlərinin təkmilləşdirilmiş layihələri barədə məlumat verib, ekspertin suallarını cavablandırdılar.

“Wayra UK” proqramı üçün növbəti seçim mərhələləri bu ilin sentyabr-dekabr ayları arasında keçiriləcək.

Qeyd edək ki, “Wayra UK” startap layihələrinə 70.000 ingilis funt sterlinqi civarında investisiya ayırır. Bu investisiya bərabər şəkildə xidmətlərin təşkili və inkişaf məqsədlərinə yönəldilir.

Bakcell və “Wayra UK” şirkətləri arasında əməkdaşlıq əlaqələri 2015-ci ilin sonlarında qurulub. Bu əməkdaşlığın əsas məqsədi Azərbaycandan olan developerlərin startap layihələrinin inkişaf etdirmək və onlara beynəlxalq bazara çıxışı imkanı yaratmaqdır.

Hazırda Avropanın və Latın Amerikasının 12 ölkəsində Wayra şirkətinin 14 akademiyası fəaliyyət göstərir. Wayra “bulud” (cloud) xidmətləri, maliyyə xidmətləri, M2M, rəqəmsal təhlükəsizlik, elektron səhiyyə, mobil tətbiqlər, sosial şəbəkələr və elektron təhsil sistemi kimi sahələrdə iki ildən az olaraq erkən mərhələdə fəaliyyət göstərən texnologiya startaplarına hədəflənib.

İNNOVASIYA

İqtisadiyyatımızın innovasiya iqtisadiyyatına istiqamətləndiyi bir şəraitdə əhalinin innovasiya fəallığının yüksəldilməsi ən vacib problemlərdən biridir. Etiraf edək ki, xalq təsərrüfatının əksər sahələrində çalışan işçilərin innovasiya fəallığı aşağıdır.

Innovasiya fəallığının yüksəldilməsi üzrə ölkəmizdə tədqiqatların aparılmamasını və milli dilimizdə yazılı materialların qıtlığını nəzərə alaraq professor Albert Tağıyevin bu yaxınlarda işıq üzü görmüş “İnnovasiya” kitabından (9-cu broşura) silsilə məqalələri oxucuların nəzərinə çatdırırıq.



A.H.TAĞIYEV,
Sumqayıt Dövlət
Universitetinin “Menecment”
kafedrasının müdiri, professor

dəlik həyat fəaliyyəti məsələlərində və eləcə də ekstremal, böhran situasiyalarında innovasiyaların generasiya edilməsi qabiliyyəti olan, yüksək mənəviyyətli, əxlaqlı, peşəkar şəxsin hazırlanmasıdır. O, şüurlu vətəndaş mövqeyinə malik, vətənpərvər, mədəni, ensiklopedik savada malik, ziyalı, sağlam həyat tərzli olan, fiziki mükəmməliyi üzərində çalışan şəxs olmalıdır. Məsələ onda deyil ki, məzun bu peşəkarlıq fəaliyyətdə “sağ qalsın”, o, bu işin fəal yaradıcısı və qurucusu olmalıdır. Məzunun liderlik keyfiyyətlərinin olması vacibdir. O, fasiləsiz professional təhsilə motivləşən fəal, sərbəst idrak mövqeyinə malik olmalıdır. Məzun hərtərəfli mükəmməl olmalıdır və lazımi kommunikasiyanı yaratmağı, öz mövqeyini savadlı izah edib, onu müdafiə etməyi, yeni məsələlərin həlli üçün yeni isbatlar axtarmağı, müxtəlif planlı informasiya üzərində özünün bilik sistemini qura bilib, yeni biliklər generasiya etməyi bacarmalıdır. İnnovasiya təhsili bir struktur kimi innovasiya təfəkkürünün formalaşdırılmasına yönəldilən təlim və tərbiyədən asılıdır. Onun cəmiyyətdə fəaliyyət funksiyaları mexanizmləri aşağıdakılardır.

1. Təhsil sferasında innovasiya prosesinin, pedaqoji innovasiyaların generasiyası və tətbiq edilməsi məqsədilə əlverişli yaradıcılıq şəraitlərinin yaradılması.

2. Təhsildə iqtisadi siyasəti, təhsilin mənavi, əxlaqi, professional təşkilini həyata keçirənlərə uyğun olaraq pedaqoji innovasiyaların generasiyasının maddi imkanlarına təmin edilməsi.

3. İctimai və siyasi inkişafda, qurulmuş, cəmiyyətin iqtisadi vəziyyətində olan ziddiyyətlərin novatorluq yolu ilə həll edilməsinə istiqamətlənmə.

Azərbaycanın qarşısında indi inkişafın növbəti və daha yüksək mərhələsinə qət etmək kimi mühüm missiya dayanır. 2020-ci ilədək dövrü əhatə edən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanmasına dair sərəncamda bununla əlaqədar deyilir: “Hazırda Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyur. Bu mərhələnin əsas hədəfi çoxşaxəli, səmərəli və innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, sosial sahədə önləyici inkişaf tendrinin təmin olunması və əhalinin rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması, habelə elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır.”

Ölkədə innovasiya yönümlü iqtisadiyyatın inkişaf etdirilməsi bir sıra tədbirlərin həyata keçirilməsi ilə bağlıdır. Təhlil göstərir ki, bunlardan ən əsasları innovasiya fəaliyyətinin hüquqi bazasının yaradılması, ölkədə vahid innovasiya siyasətinin yürüdülməsi, innovasiya qurumlarının yaradılması, ölkədə yüksək texnologiyaların mənimlənməsi və sairə ilə yanaşı, həm də innovativ təhsillə əhalinin innovasiya fəallığının yüksəldilməsidir.

(davamı var)



(əvvəli ötən saylarımızda)

Hazırda Azərbaycanda və bütün dünyada müasir, innovasiya iqtisadiyyatının ən mühüm sosial-mədəni amilinə çevrilən insan kapitalının formalaşdırılmasına, möhkəmlənməsinə və inkişafına xüsusi diqqət göstərilir. Bu mənada, ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlar hər bir Azərbaycan vətəndaşının rifahının yüksəldilməsinə yönəlib. Prezident İlham Əliyevin vurğuladığı kimi, insan amili ölkə vətəndaşlarının sosial-iqtisadi rifahının yaxşılaşdırılması, ölkəmizin yüksək inkişaf etmiş ölkələr sırasına daxil olması, həyata keçirilən çoxşaxəli islahatların başlıca hədəfidir.

Uzun illərin təcrübəsi göstərir ki, elm və təhsil hər bir dövlətin davamlı sosial-iqtisadi və mədəni yüksəlişində mühüm rol oynayır. Təsədüfi deyildir ki, yeni dövrün tələblərinə cavab verən fəal maarifçilik kursunun həyata keçirilməsi, mütərəqqi yeniliklərin tətbiq olunması yolu ilə milli təhsil sisteminin müasirləşdirilməsi, bir ictimai-iqtisadi formasiyadan digərinə keçid mərhələsində bu sahədə özünü göstərən obyektiv problemlərin aradan qaldırılması son 16 ildə Azərbaycanda reallaşdırılan dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Danılmaz faktıdır ki, elm və təhsil, yüksək ixtisaslı kadrlar potensialı hər bir dövlətin davamlı sosial-iqtisadi, mədəni-intellektual yüksəlişinin əsas təminatı qismində çıxış edir. İntellektual potensial əhəmiyyətinə və gətirdiyi dividendlərə görə bu gün həтта zəngin təbii sərvətləri belə üstələyir. Müasir dünyada rəqabətə tab gətirmək üçün, ilk növbədə, təhsilə, zəngin biliklərə, informasiya texnologiyalarına arxalanmaq lazımdır. Tarixi təcrübə göstərir ki, təbii sərvətlərin zənginliyi bəzi hallarda xalqlara və dövlətlərə davamlı inkişaf deyil, çoxsaylı arzuolunmaz problemlər bəxş edir. İndinin ərzində də neftlə zəngin bəzi ölkələrin gərginlik və

qeyri-stabilitet mühitində yaşaması, təbii sərvətlər üzərində sahiblik hüququnun itirilməsi ilə bağlı çoxsaylı misallar gətirmək mümkündür. İnsan inkişafı konsepsiyası XX əsrin son onilliyində meydana gəlmiş davamlı insan inkişafı konsepsiyası müasir dövrdə bilavasitə insan inkişafına doğru istiqamətlənmiş ən müasir inkişaf modellərindən biridir. Bu konsepsiya inkişafın bütün aspektlərini - iqtisadi artım, investisiya, texnologiyalar, infrastruktur, beynəlxalq ticarət, sosial müdafiə, məşğulluq və insan inkişafı ilə bağlı digər sahələri özündə cəmləşdirir. Davamlı İnsan İnkişafı Konsepsiyasının əsas məqsədi insanlara mövcud olduqları insan kapitalının imkanlarının tam şəkildə həyata keçirilməsi, cəmiyyətdə sərbəst seçim prosesləri üçün bərabər şəraitin yaradılmasının təmin edilməsinə ibarətdir. Davamlı İnsan İnkişafı Strategiyasında elə bir inkişaf prosesi nəzərdə tutulur ki, bu, bir tərəfdən müvafiq sosial iqtisadi siyasətlə tənzimlənməli, digər tərəfdən isə gələcək nəslin inkişafı üçün zəmin yaratmalıdır. Davamlı İnsan İnkişafı Konsepsiyası öz qarşısına insan inkişafını əsas məqsəd kimi qoymaqla ona nail olmaq yollarını araşdırır. Son dövrlərdə dünya iqtisadiyyatında baş verən qloballaşma prosesləri, ölkələr arasında inteqrasiya meyillərinin güclənməsi, iqtisadi inkişafda sosial faktorların rolunun artması Davamlı İnsan İnkişafı Konsepsiyasının hər bir ölkənin regional və milli xüsusiyyətləri nəzərə alınmaqla yaradılması zərurətini meydana çıxarmışdır. Artıq iqtisadi inkişaf yalnız adambaşına düşən ÜDM-in miqdarı ilə deyil, kömiyyət xarakteristikaları dəqiq təyin edilə bilməyən sosial faktorlarla da müəyyənləşdirilir. Dünya iqtisadiyyatında baş verən sosial-iqtisadi inkişaf proseslərinin təhlili sübut edir ki, heç də həmişə ölkədə baş verən iqtisadi yüksəliş insan inkişafına adekvat təsir göstərmir. İnnovasiya təhsilinin məqsədləri gün-

“Azərpoçt”la pul köçürməsi həyata keçirənlərə “Bakcell”dən pulsuz dəqiqələr!

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Proвайderi Bakcell şirkəti Ulduzum sadıqlıq proqramı çərçivəsində ölkənin vahid dövlət poçt operatoru olan “Azərpoçt” MMC ilə birlikdə yeni kampaniyaya start verib.

Kampaniya çərçivəsində “Azərpoçt”un istənilən şəbəkəsində “Zolotaya Korona” sistemi üzərindən pul köçürmələri həyata keçirən hər bir şəxs Ulduzum sadıqlıq proqramı tərəfindən şəbəkədə daxil olan danışıqlar üçün 5 dəqiqə əldə edəcək. Dəqiqələrin balansla yüklənməsi üçün abunəçi öz

Bakcell nömrəsini Azərpoçt əməkdaşına təqdim etməlidir. Əldə edilən bonus dəqiqələri 3 gün ərzində istifadə edilə bilər. Kampaniya 1 dekabr 2016-cı il tarixinə qədər davam edəcək.

Qeyd edək ki, 2.1 milyon nəfərdən çox abunəçisi və 180-dən çox tərəfdaşı olan Ulduzum bu gün abunəçilərə müxtəlif çeşidli güzəşt və xidmətlər təklif edən, həmçinin öz abunəçilərinin və Ulduzum proqramının tərəfdaşları olan müəssisələrin müştərilərinin loyallığını təşviq etməklə təkəz Azərbaycan deyil, Yaxın Şərq, Mərkəzi və Cənubi Asiya və Şimali Afrika re-

gionunda ən yaxşı istehlakçı xidmətidir.

Ulduzum proqramına qoşulmaq üçün “1” yazıb 5555 nömrəsinə pulsuz SMS yollamaq kifayətdir.

Ulduzum proqramından istifadənin daha asan olması məqsədilə abunəçilərin istifadəsinə verilən Bakcell Ulduzum Applikasiyasını (həm iOS, həm də Android platforması) www.ulduzum.az keçidindən istifadə edərək yükləmək olar. Bu applikasiyasını yükləməklə abunəçilər tərəfdaş siyahısına və endirimin faizlərinə, xəritədə onlara yaxın olan tərəfdaşlara və öz istifadə tarixçəsinə asan keçid əldə edə bilərlər.

Doqquz bankın qorunan əmanətçilərinə kompensasiya ödənilib

Əmanətlərin Sığortalanması Fondu sentyabrın 6-da “Parabank” ASC-nin qorunan əmanətçilərinə 21 milyon 933 min manat, “Zaminbank” ASC-nin əmanətçilərinə 40 milyon 581 min manat, “Kredobank” ASC-nin əmanətçilərinə 16 milyon 434 min manat və “Dekabank” ASC-nin əmanətçilərinə isə 2 milyon 758 min manatdan artıq kompensasiya ödənilib. 4 bank üzrə ödənilən kompensasiyanın ümumi

məbləği 81 milyon 706 min manatdan artıqdır.

Eyni zamanda, “Atrabank” ASC-nin və “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə ümumilikdə 12 milyon 611 min manatdan artıq kompensasiya ödənilib. Bunun da 11 milyon 97 min manatı “Atrabank”ın, 1 milyon 514 min manatı “Qafqaz İnkişaf Bankı”nın payına düşür.

“Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 milyon 91 min,

“Gəncəbank” ASC-nin əmanətçilərinə 925 min 554 manat, “Texnikabank” ASC-nin əmanətçilərinə isə 119 milyon 709 min manatdan artıq kompensasiya ödənilib. Üç bank üzrə ödənilən kompensasiyanın ümumi məbləği 144 milyon 725 min manatdan çoxdur.

Ümumilikdə, Əmanətlərin Sığortalanması Fondu tərəfindən 9 bank üzrə 239 milyon 42 min manatdan artıq kompensasiya ödənişi həyata keçirilib.

Azərbaycan neftinin barreli 48 dollara satılır



Dünya birjalarında neftin qiyməti bahalaşdı.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Ex-

change”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,81 dollar bahalaşaraq 46,44 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,73 dollar artaraq 48,83 dollar olub.

“AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 0,68 dollar bahalaşaraq 48,05 dollar təşkil edib.

Belarus aviaşirkəti Azərbaycanda nümayəndəlik açır

Vergilər Nazirliyi Belarusa məxsus “Belavia aviaşirkəti” ASC-nin Azərbaycandakı nümayəndəliyini dövlət qeydiyyatına alıb.

Nümayəndəlik Bakı şəhəri, Xətai rayonu, Afeyddin Cəlilov küçəsi, ev 4/1 ünvanında yerləşir. Belarus şirkətinin qanuni təmsilçisi Rusiya vətəndaşı olan Vüqar Seyran oğlu Musayevdir.



Almaniya-Azərbaycan “Bioloji Təbabət” klinikası

Azərbaycan xalqını Müqəddəs Qurban bayramı münasibəti ilə təbrik edir, Ulu Tanrıdan kəsdiyiniz qurbanların qəbul olunmasını diləyir.



SƏRGİLƏR REKLAMIN VACİB ELEMENTİ KİMİ

(əvvəli ötən sayımızda)

1928-ci ildə Beynəlxalq Sərgilər Konvensiyasının imzalanmasından sonra Beynəlxalq Sərgilər Bürosu (BIE, Bureau International des Expositions) üç tip - universal, beynəlxalq və ixtisaslaşdırılmış sərgilərin keçirilməsində tənzimləyici orqana çevrildi. Belə sərgilər 3 aydan 6 aya qədər davam edir.

Beynəlxalq sərgilərin keçirilməsi ənənəsi fransız milli sərgilərinin inkişafı fonunda yaranmışdır və bunun kuliminasiyası 1844-cü ildə təşkil olunan beynəlxalq sərgi olmuşdur.

Birinci ümumdünya sərgisi 1851-ci ildə Şahzadə Albertin təşəbbüsü ilə Londonda Hayd-Parkda keçirilmişdir. Sərginin başlıca görməli yeri Cozef Pakstonun dəmir və şüşədən tikdirdiyi Büllur sarayı idi. Həmin ildən başlayaraq ümumdünya sərgilərinin xarakterini üç dövrə bölmək olar: sənaye dövrü, mədəni mübadilə dövrü və milli brendinq dövrü.

Sənayeləşmə dövründə (1851-1938) sərgilər əsasən ticarətə həsr olunmuşdu və texnologiyaların nümayişatları, kəşfləri nümayiş etdirirdi. Məsələn, telefon kimi bir ixtira bu dairedə təqdim edilmişdi. Bu dövr beynəlxalq sərgilərin qavranılmasına böyük töhfə vermişdir.

Mədəni mübadilə dövrü (1939-1987). 1939-cu ildə Nyu-Yorkda Ümumdünya sərgisi başlandıqdan sonra sərgilərin başlanğıc xarakteri dəyişdi və onlar cəmiyyətin işıqlı gələcəyini proqnozlaşdıraraq, daha konkret mədəni mövzulara həsr olunmağa başladı. Texnoloji ixtiralar ikinci plana keçdi. 1939-cu ildə sərginin mövzusu "Sabahlı günün dünyasını qurmaq", 1964-cü ildə isə "Qarşılıqlı anlaşmadan keçən dünya" oldu. Sərgilər innovasiyaların mübadiləsi məqsədilə aktiv mədəniyyət arası ünsiyyətə dəstəkləyirdi.

Milli brendinq (1988-ci ildən indiyə qədər olan dövr). 1988-ci ildən başlayaraq ölkələr sərgilərdən çox vaxt milli imiclərini yaxşılaşdırmaq üsulu kimi istifadə etməyə başladılar. Hannoverdə sərgi ətrafında "Tjaco Walvis" qrupunun təqdimatı göstərdi ki, ölkələrin 73%-i üçün başlıca məqsəd dövlətin imic-



nin yaxşılaşması idi.

2000-ci ildəki Hannover sərgisində hər pavilyona orta hesabla 12 milyon avro xərclənmişdi. Konkret təsiri müəyyən etmək mürəkkəbdir, lakin Ekspo 2000-də Hollandiya pavilyonu üçün müstəqil tədqiqat göstərdi ki, pavilyon (dəyəri 35 milyon avro təşkil edirdi) Hollandiya iqtisadiyyatı üçün 350 milyon avro potensial mənfəət yaratmışdır.

Hazırda sərgilərin iki əsas növü vardır: qeydiyyat alınmış və tanınmış.

Qeydiyyata alınmış sərgilər tədbirlərin miqyasına görə ən iri sərgilərdir. Əvvəllər qeydiyyata alınmış sərgilər "Universal Sərgilər" adlandırılırdı. Bu tip sərgilər hər 5 ildən bir keçirilir, çox zaman pavilyonlar layihələndirilməsi və qurulması ilə bərabər, yüksək dəyərli olması ilə də fərqlənir. Nəticədə, ölkələr ən xatırlanan struktur tiplərinə uğrunda yarışirlar. Tanınmış sərgilərin ölçülərinə və ümumi xeyrinə görə kiçik, davamiyyətinə görə qısdır (3 həftədən 3 aya qədər).

İştirakçıların məsələləri aşağıdır, belə ki, onlara əvvəl tikilmiş pavilyonu təşkilatçıdan icarəyə götürmək kifayət edir. Sonradan onlara öz xüsusi rənglərini, dizaynı və xassələri əlavə etmək imkanı verilir. 1851-ci ildən başlayaraq 2016-cı ilə qədər 66 ümumdünya sərgisi keçirilmişdir.

Ən çox ümumdünya sərgisi ABŞ-da (19 dəfə), Belçikada (10 dəfə) və Fransada (6 dəfə) keçirilmişdir.

Ümumdünya sərgisi 2017-ci ildə Astanada (Qazaxistan) və

2020-ci ildə Dubayda (BƏƏ) keçiriləcək. Hər il Bakıda müxtəlif mövzularda onlarla sərgilər keçirilir. 2016-cı ildə Bakıda keçiriləcək sərgi siyahısı belədir:

- X Yubiley Azərbaycan Beynəlxalq kənd təsərrüfatı "Caspian Agro 2016" Sərgisi (19-21 may 2016-cı il).
- Azərbaycan Decor Expo 2016 Beynəlxalq Mebel, Ev Tekstil və Ev Avadanlıqları Sərgisi (28-30 aprel 2016-cı il).
- 15-ci Yubiley Azərbaycan Beynəlxalq Turizm və Səyahət Sərgisi (7-9 aprel 2016-cı il).
- 10-cu Yubiley Qafqaz Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar Sərgisi (7-9 aprel 2016-cı il).
- 3-cü Xəzər Beynəlxalq Kater və Yaxtalar Sərgisi (11-13 may 2016-cı il).
- 15-ci Yubiley Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Lojistik Sərgisi (11-13 may 2016-cı il).
- 6-cı Xəzər Beynəlxalq Yol İnfrastrukturunu və İctimai Nəqliyyat Sərgisi (11-13 may 2016-cı il).
- 22-ci Azərbaycan Qida Sənayesi Sərgisi (19-21 may 2016-cı il).
- Xəzər Beynəlxalq Qloballaşma, Tara, Etiket və Poliqrafiya Sərgisi (19-21 may 2016-cı il).
- 23-cü Beynəlxalq Xəzər, Neft və Qaz Sərgisi (1-4 iyun 2016-cı il).
- 6-cı Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji Sərgisi (1-4 iyun 2016-cı il).
- Dekor Əşyaların Nümayiş Olunacağı III Beynəlxalq Sərgi

(04 iyul 2016-cı il).


- IX Azərbaycan Beynəlxalq Təhsil Sərgisi (9-11 oktyabr 2016-cı il).
- 22-ci Azərbaycan Beynəlxalq Səhiyyə Sərgisi (18-22 sentyabr 2016-cı il).
- 11-ci Azərbaycan Beynəlxalq Stomatologiya Sərgisi (19-21 sentyabr 2016-cı il).
- 10-cu Yubiley Azərbaycan Beynəlxalq Gözəllik və Estetik Tibb Sərgisi (19-21 sentyabr 2016-cı il).
- 22-ci Azərbaycan Beynəlxalq İnşaat Sərgisi (19-22 oktyabr 2016-cı il).
- 9-cu Beynəlxalq İstilik, Havalandırma və Kondisiyalaşdırma Sistemləri, Su Təchizatı, Sanitariya, Ətraf Mühitin Mühafizəsi texnologiyaları, Üzgüçülük Hovuzu və Bərpa Olunan Enerji Sərgisi (19-22 oktyabr 2016-cı il).
- 9-cu Xəzər Beynəlxalq Mühafizə, Təhlükəsizlik və Xilasetmə Vasitələri Sərgisi (19-22 oktyabr 2016-cı il).
- 22-ci Azərbaycan beynəlxalq Telekommunikasiya və informasiya texnologiyaları Sərgisi (30 noyabr-3 dekabr 2016-cı il).
- Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisi (15-17 dekabr 2016-cı il).
- 2-ci Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi (27-30 oktyabr 2016-cı il).
- 10-cu Yubiley Azərbaycan Beynəlxalq Təhsil Sərgisi (7-9 oktyabr 2016-cı il).
- 10-cu Yubiley Azərbaycan Beynəlxalq Karyera Sərgisi (7-8 oktyabr 2016-cı il).
- 2-ci Beynəlxalq Çiçəkçilik, Peyzaj və Şəhərsalma Sərgisi (15-17 dekabr 2016-cı il).

Bundan əlavə, Bakıda hər il ayrı-ayrı rəssamların da sərgisi təşkil olunur. Beləliklə sərgilərdə iştirak etmək məhsulların, əmələlərin və xidmətlərin hər hansı bir növü üçün reklamın əla formasıdır.

F.M. Qarayev,
BDU-nun dosenti



"Aqrarkredit" QSC Bank olmayan Kredit Təşkilatı




Azərbaycan xalqını
Qurban bayramı
münasibəti ilə təbrik edir, hər bir ailəyə firavanlıq, səadət, ruzi-bərəkət, ölkəmizə iqtisadi tərəqqi arzulayır.
Qoy, müqəddəs Qurban bayramında kəsilən qurbanlar Allah dərgahında qəbul olunsun! Ulu yaradan öz mərhəmət və şəfqətini Azərbaycan xalqının, eləcə də bütün dünya müsəlmanlarının üzərindən heç vaxt əskik etməsin!

Bayramınız mübarək olsun!



Bütün müsəlman dünyasını, o cümlədən
doğma xalqımızı müqəddəs Qurban
bayramı münasibəti ilə təbrik edirik!



Qurban bayramınız mübarək olsun!

Bakıda daha bir otel fəaliyyətə başlayır

"Baku Turk Oteller Grubu" Bakı şəhərində daha bir otelini istifadəyə verəcəkdir.

Qrupun fəaliyyətə başlayacaq 5-ci oteli "Riva Hotel-Baku" adlanır. Otel 07.09.16-cı il tarixində Əhməd Rəcəbli küç. 1 ünvanında fəaliyyətə başlayacaqdır.

"Riva Hotel-Baku"da 1 nəfərlik ot-



əğın qiyməti 25, iki nəfərlik otaq isə 30 dollardır. 3 və 4 nəfərlik otağın qiyməti isə müvafiq olaraq 35 və 40 dollar təşkil edir.

Məlumat üçün bildirik ki, "Ariva Hotel", "Askar Hotel", "Baku Turk Oteli" və "Gorgud Plaza Hotel-Baku" otelləri "Baku Turk Oteller Grubu"na məxsusdur.

"Başak-İnam Sığorta Şirkəti" ASC-nin kollektivi cəmiyyətin əməkdaşı Dəyanət Məmmədova atası
AKİF MƏMMƏDOVUN
vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

İlham İslamov Sevda və Şaiq Zeynalovlara əziz qohumları
ZEYNALOV RAFİQ KƏRİM OĞLUNUN
vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

ALLAH RƏHMƏT ELƏSİN



Azərbaycan Dövlət
İqtisad Universiteti

Yüksək mənəviyyət bayramı olan **Qurban bayramı** münasibətilə xalqımızı təbrik edirik!
Ulu Peyğəmbərimiz müsəlmanları paklığa, alicənablığa çağırır.
Bayramınız mübarək!



Təsisçi:
akademik Ziyad SƏMƏDZADƏ
Baş redaktor: Aytən SƏMƏDZADƏ

ELMİ-REDAKSİYA ŞURASI:
Akif Musayev, Qüdrət Kərimov, Elşən Hacızadə, Elşad Səmədzadə,
Müftiç Atakişiyev, Mirdamət Sadiqov, Mehriban Alişanova, Xanhiyey Kazimli,
Məhiş Əhmədov, Şahzadə Əliyev, Anil Məhərrəmov, Rüşət Quliyev,
Mirqasım Vahabov, Rauf Əliyev, Süleyman Qasimov, Cahangir Qocayev.

Kompyuter
mərkəzinin direktoru:
Oqtay ORUCLU
oktay_oruc@mail.ru

Redaksiyanın ünvanı:
Əliyev Əliyev küçəsi, 7
Redaksiya: 566-09-60
Ünvanı şöbə: 514-14-27 (fax)
Mühəssislik: 566-63-08

Dərc olunan materiallardakı fikirlər Azərbaycan dövlətinin mənafeyinə uyğun gəlməlidir.
"İQTİSADİYYAT" qəzetinin kompyuter mərkəzində yığılmış və səhifələnmiş, "Zaman-Azər" MMC firmasının mətbəəsində çap edilmişdir.
Lisensiyası: 022201 İndeks: 0355 Tiraj: 3150